

H.Q. Qəniyev  
E.B. Talışinski

# AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

(1918 - 1920)



21



H.Q.Qəniyev  
E.B.Talışinski

Azfl 303999


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

(28 may 1918-ci il – 27 aprel 1920-ci il)

**100 il**

Bakı İsləm Universitetinin Elmi Şurasının  
9 fevral 2018-ci il tarixli qərarı ilə  
(protokol № 2) çapə tövsiyə olunmuşdur.

Bakı – Mütərcim – 2018



Müəlliflər:

**Həsən Qəniyev**  
tarix üzrə fəlsəfə doktoru

**Elvin Talışinski**  
siyasi elmlər üzrə fəlsəfə doktoru

Elmi redaktor:

**Anar İskəndərov**  
tarix üzrə elmlər doktoru, professor

Rəyçilər:

**Qasim Hacıyev**  
tarix üzrə elmlər doktoru

**Lətifə Əliyeva**  
tarix üzrə elmlər doktoru



**Qəniyev H.Q., Talışinski E.B. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ**  
(28 may 1918-ci il - 27 aprel 1920-ci il) 100 il. - Bakı: Mütərcim, 2018.  
- 80 səh.

Bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, onun daxili və xarici siyaseti, süqutu və tarixdə yeri məsələləri geniş işıqlandırılmışdır. Bu kiçik kitabı Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə maraqlanınlar üçün çox faydalı olacaqdır. Kitabça tələbələr, müəllimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Q 0501000000 137-18  
026

© H.Q.Qəniyev, E.B.Talışinski, 2018

"Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər."

**İlham Əliyev**

**Azərbaycan Xalq Cümhuriyyətinin  
100 illik yubileyi haqqında  
Azərbaycan Respublikası Prezidentinin**

**SƏRƏNCAMI**

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətdən qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmlü şəxsiyyətlər davam etdirərək milli məskurənin təşəkkülü və inkişafına mühüm təsir göstəridilər. Həmin dövrda güclü sahibkarlar təbəqəsinin formalasdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyanlılar nəsilinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssisələr məclisini seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklerin hakimiyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftindən marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması namına birləşdi.

1918-ci il mayının 28-də Azərbaycanın müstəqilliyini bayan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çatın tarixi vəzifəni imkanlarının ən son həndədə çalışaraq şərafla yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayraqı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qisa müddədə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblər və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illarda mədəni yüksəliş üçün zəmin hazırlayan, içtimai fikir tarixi baxımdan müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, simfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımçıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafşa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyiş imkanı verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyaset apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci

ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsində silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavizə məruz qaldığı üçün qarşıya qoymuş maqsadları tam müvəffaq olaraq bilmədən səquta uğrasa da, onun şüurlarda bərqrər etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötan dörvə ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilliliq lider Heydar Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyaset xalqımızın tarixi-mədəni yaddasını özünə qaytararaq milli manlıq şürənə inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın galacaqdə yenidən həqiqətə çevriləməsinə zəmin yaradı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadıq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üzrəngli bayrağını, gerbini, himmini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydıçı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bandını rəhbər tutaraq, milli dövlətçilik sahnaməsinə müstəsnə dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qaraar alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlanıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 16 may 2017-ci il

**2018-ci ilin Azərbaycan Respublikasında  
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi  
haqqında Azərbaycan Respublikası Prezidentinin**

**SƏRƏNCAMI**

1918-ci il mayın 28-də Azərbaycan xalqının hayatındə misiləsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyularını gücləndirməkən respublikanın galəcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqinca qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.

*İlahə Əliyev  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 10 yanvar 2018-ci il*

**MÜNDƏRİCAT**

Müstəqillik ərəfəsində Azərbaycanda içimai-siyasi vəziyyət (fevral 1917 – may 1918-ci illər).....	8
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.	
Milli hökumətin daxili siyasəti .....	25
Şərqdə ilk parlament .....	30
Azərbaycan Milli ordusunun yaradılması .....	34
Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi və mədəni tədbirləri .....	38
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq vəziyyəti və xarici siyasəti .....	43
Aprel istilası. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri .....	60
İstifadə edilmiş ədəbiyyat siyahısı.....	77

## MÜSTƏQİLİK ƏRƏFƏSİNDE AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ VƏZİYYƏT (FEVRAL 1917 – MAY 1918-Cİ İLLƏR)

Birinci Dünya Müharibəsi, o cümlədən Azərbaycanın taleyində silinməz izlər buraxdı. Müharibənin doğdurduğu kəskin sosial-siyasi böhran Azərbaycana ağır təsir göstərməklə yanaşı, XX əsrin əvvəllərindən genişlənən Milli azadlıq hərəkatının daha da vüsət almasına səbəb oldu. 1917-ci il fevral inqilabı və oktyabr çevrilişi nəticəsində “Xalqlar həbsxanası” sayılan Rusiya imperiyasının dağılması Azərbaycanda da müstəqil dövlət yaratmaq üçün şərait yaradı. 1917-ci il fevral burjuə inqilabı çarizmi devirdi və Romanovlar sülaləsinin Rusiyadakı 304 illik illahimiyətinə son qoydı.

1917-ci il martın 2-də II Nikolay Rusiya çar mütləqiyəti tərixinə son, lakin taxt-tacı tərk etmək haqqında ilk manifesti imzaladı. Martın 2-də ölkədə harbi-siyasi güc olan qurumun-Petrograd Fəhlə və Əsgər Deputatları Soveti hakimiyyəti Knyazovun başçılığı ilə təşkil etdiyi müvəqqəti burjuə hökumətinə verdi. Fevral inqilabından sonra ölkədə bir səra demokratik dayışıklıklar baş verdi.

Məmməd Əmin Rəsulzadə o günlərdə yazdı: “Rusiyinin xalqları öz ürəklərində saxlıqları məqsadlara nəhayət ki, çatdırı. Əqlianlı jandarm, bütün xalqın düşməni olan istibdad yixilmişdir”.

Martın 7-nə keçən gecə 52 min fəhlə və qulluqçu tərəfindən seçilmiş 52 deputatdan ibarət (bunların 9 nəfəri bolşevik, qalanları isə menşevik və eser idi) Bakı rayonu Fəhlə Deputatları Soveti qəti şəkildə formalasdı. Seçkilərdə Bakı fəhlə əhalisinin 3/2-dən çoxu iştirak etmişdi.

Sovetin 1-ci iclasında menşevik Q.Ayollo sədr, o dövrə hələ menşevik M.N.Mandelştam isə katib idi. Yalnız martın 8-də Saratov sürgündən qayıtmış S.Şaumyan qiyabi olaraq Sovetin sədri seçildi. Azərbaycanlı əhali bu Sovetdə təmsil olunmamışdı. Sovet özünün füvqələdə əlahiyyətləri haqqında bəyanat verdi və fəhlələri hər cür çıxışlardan çəkinməyə, öz işlərini davam etdirməyə çağırıldı.

Fevral inqilabı bütün müsəlmanların, o cümlədən Azərbaycanlıların siyasi faallığını artırdı. Gündəlikdə duran ən vacib məsələlərdən biri təkcə Cənubi Qafqazın yox, bütün Rusiya müsəlmanlarının pərkəndə haldə olan qızılvoğruların birləşdirilməsindən ibarət idi. Həلا Ümumrusiya Müsəlman Şurası yaradılmışından əvvəl-1917-ci il martın 27-də Bakı Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi yaradılmış, “Müsavat” partiyasının üzvü, hüquqşünas Məmmədhəsən Hacınski onun sədri seçilmişdi.

Fevral burjuə-demokratik inqilabının qələbəsindən sonra “Müsavat” partiyası legal (qanuni) şəkildə xalqı öz tərəfinə çəkmək istiqamətində geniş siyasi və təşkilatlı faaliyyətə başladı.

“Müsavat” partiyası federativ demokratik Rusiya tərkibində Azərbaycana milli-ərazi muxtarlığı və 20 yaşına çatmış Azərbaycanlı vətəndaşlara seçki hüququnu veriləməsi ideyəsini irali sürdürdü. Monarxiyanın süqtundan cəmi bir neçə gün sonra Gəncədə Türk Federalistlər Partiyası yaradı. Bu partiya Rusiya dövlətinin muxtar ərazilərin federasiyasına çevriləməsi ideyası ilə çıxış edirdi. Partiyaın yaradıcısı və ideya rəhbəri Nəsib bay Yusifbəyli idi.

1918-ci ilin yanvar ayında “Rusiyada müsəlmanlıq” partiyası ilə Gəncədəki “İttihad” cəmiyyətinin qovuşması nəticəsində vahid “İttihadi-islam - Rusiyada müsəlmanlıq” partiyası yaradı. Bir il sonra, yəni 1919-cu ilin aprel ayında partiyanın adı dəyişdirilərək “Qafqaz İttihad firqəsi” adlandırıldı. İslami yalnız din deyil, siyasi, iqtisadi, hüquqi, mənəvi və s. norma kimi qiymətləndirən ittihadçılar onu müsəlman höyütünün özüllü, əsas strukturunu hesab edir, inkişaf yolunu isə mahz İslam normalarını təkmilləşdirmək vasitəsilə hayata keçirməkdə görürdülər.

“Müsəlman kütünlərinin psixologiyasını nəzərə alan” və özünün xüsusi tarixa malik olduğunu iddia edən bolşevik “Hümmət” partiyası 1917-ci ilin martın 3-də faaliyyətini bərpa edib, özünün Müvəqqəti

Komitəsini yaradı. Müvəqqəti Komitənin başçısı N.Nərimanov, İzvəleri isə M.Əzizbəyov, M.N.İsrafilbəyov və N.M.Sultanov seçildilər.

Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanları qurultayındır atıldı.

Qurultayda əsas məsələlərdən biri Rusiyانın geləcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə M.Ə.Rəsulzadə məruzə etdi. O, göstərdi ki, “dövlət daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə və təmin edə bilməz”. Qurultay Qafqaz müsəlmanlarının milli-siyasi idealları haqqında M.Ə.Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul etdi. Qətnamədə deyilirdi: “Federativ əsaslarla demokratik respublika Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən forma kimi tanısın”.

RSDFP MK-nin qorarına əsasən qurultayın işində iştirak edən bolşevik-hümmətçilər N.Nərimanov, M.Əzizbəyov və R.Nağıyev nümayəndələr qarşısında tələblər irali sürdürdülər. N.Nərimanov deyirdi: “Rusiyada inqilab ümumdünya imperialist müharibəsindən sonra bütün dünyada inqilabın başlanması deməkdir”.

Müharibəyə münasibət məsələsində isə qurultay Rusiya demokratiyasının mühərribəni ilhaqsız və təzminatsız qurtarmaq tələbinə qoşulmağı qərara aldı.

Bu qətnamə Rusiyada ictimai həyatın bütün sahələrində kişilərlə qadınların hüquqlarını bərabər tutan siyasi sənəd idi.

Qurultayın gündəliyinə fəhlə və torpaq haqqında məsələlər də daxil edilmişdi. Lakin qurultay bu məsələlərə aid qətnamə qəbul etmədi və onların həllini Müəssisələr Məclisi çağırılana qədər toxırə saldı.

Qurultayın müzakirə etdiyi son məsələ shalının əsas kütləsinin savadsız olduğu Qafqaz xalqları üçün çox böyük əhəmiyyəti olan kütləvi təhsil haqqında idi.

1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada Ümumrusiya Müsəlmanlar qurultayı açıldı. Qurultay təşkil etmək üçün Qafqaz sosial-demokrati Əhməd Salikovun başçılığı ilə büro yaradıldı. Qurultay Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hadiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın galəcək idarə forması; mədəni və məhəlli muxtarıyyat, mühərribəyə münasibət, Məclisi-Müəssisan; qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrıraqda); Qafqaziya, Türküstən, Qazaxistan məsələləri (müstəmləkə siyaseti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdı. Qurultayın gündəliyindəki 14 məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu.

Qurultayın müzakirə etdiyi an mühüm məsələlərdən biri Rusiyanın geləcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı 2 nümayəndə – M.Ə.Rəsulzadə və Ə.Salikov çıxış etdilər.

M.Ə.Rəsulzadə hesab edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına mane olan mədəni muxtarıyyat programı türk xalqlarının yüksəkən milli özünüdərkətme şururuna adəlatlı şəkildə cavab verə bilməz. O, öz çıxışında da vurguladı ki, “Rusiya xalq Cümhuriyyəti üsulu ilə idarə edilməlidir... Mən, ədəmi-mərkəziyyəti muxtarıyyatlardən təşəkkül edən bir federasiya şəklində təsəvvür edirəm. Bu muxtarıyyatları milli-məhəlli prinsipi içində faydalı bilirəm”.

Rusiya dövlətinin ərazi federasiyası əsasında təşkili əleyhinə çıxış edən Ə.Salikov iddia edirdi ki, bəslə qurulş aqrar məsələnin həllini çatınlılaşdıracaq, müsəlman fəhlələr Ümumrusiya sosial qanunvericiliyinin faydasından bəhralanacaqlar, cənubi həmin qurulus şəraitində qanunlar müxtəlif regionlarda fəqli xarakter daşıyacaqdır. Onun təklifi etdiyi qətnamə lahiyəsində deyilirdi ki, ərazi federalizmi müsəlmanların tam parçalanmasına gətirib çıxaracaq və milli məsələni həll etməyəcəkdir.

Neticədə, Rəsulzadənin "Müsəlman millətlərin mənşətlərini saxlamaq üçün ən uyğun idarə üsulu milli-mədəni müxtariyyəti verən xalq Cümhuriyyətidir"- fikrini ifadə edən lahiyəsinin lehinsə 446, əleyhina 271, Ə.Salikovun unitar cümhuriyyət təklifinin isə lehinsə 271, əleyhina 442 səs verildi.

"Müsəvət" partiyasının 1917-ci il oktyabrın 25-dən 31-dək davam etmiş I qurultayı Azərbaycanın ictimai həyatında və partyanın özünün siyasi tarixində əhəmiyyətli hadisə idi. Partiya programının müzakirəsi və qəbul edilməsi qurultayın ən başlıca məsələsi oldu.

"Müsəvət" partiyasının programı dövlət quruluşu, fəhlə məsələsi, milli və dini məsələlər, vətəndaş hüquqları, aqrar məsələ və s. sahələri əhatə edən 9 bölmə və 76 maddədən ibarət idi. "Müsəvət" in I qurultayı partyanın sonrakı siyasi mübarəzəsinin və Azərbaycana milli arazi müxtariyyəti verilməsinin taktika və strategiyasını müyyəyen etdi. "Müsəvət" partiyasının I qurultayı partyanı ideoloji və təşkilat cəhətdən tam formalasdırmaqla yanaşı, onun ümummilli siyasi qüvvəyə çevriləmisi istiqamətində mühüm hadisə oldu. Qurultayda partyanın rəhbər orqanları, eyni zamanda M.Ə.Rəsulzadə onun Mərkəzi Komitəsinin sədri seçildi.

Milli azadlıq hərəkatında və milli Azərbaycan dövlətinin yaradılmasında "Müsəvət" in rolü böyük idi. Partyanın liderləri real vəziyyətdən çıxış edərək ölkədəki bütün demokratik qüvvələri milli Azərbaycan dövləti yaratmaq uğrunda mübarizəyə çağırırdılar. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin silahlı işsəni nəticəsində Müvəqqəti hökumət devrildi. Bolşeviklərin Petroqradda hakimiyyəti əla keçirməsi xəbəri alındıqdan sonra – 1917-ci il oktyabrın 27-də Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin fəvqələdə yığıncağı keçirildi. İclasın gündəliyində duran əsas məsələ hakimiyyət məsələsi idi. Bolşeviklərin kəskin etirazına baxmayaraq, menşevik-eser-dəşnak bloku 168 səsə qarşı 246 səsə

Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin (İTK) yaradılması haqqında qərarın qəbul olunmasına müvəffəq oldu.

Bu dövrədə müsavatçıların bolşeviklər tərəfdar çıxmazı da mühüm əhəmiyyət kabş edən amillərdən biri idi. Rusiyada baş vermiş oktyabr çevrilişinə loyal münasibət nümayiş etdirən "Müsəvət" partiyası bundan sonra xalqların öz müqəddərətini təyin etmək hüququnun həyata keçiriləcəyinə ümidi edirdi.

"Müsəvət" in dəstəyini alan bolşeviklər Xəzər ticarət donanması, bir sıra həmkarlar ittifaqı və şəhər qarnizonu nümayəndələrini öz tərəflərinə çəkə bildilər və Sovetin 1917-ci il 2 noyabr tarixli iclasında onu Bakı şəhərinin ali hakimiyyət orqanı elan edən qərar qəbul edilməsinə nail oldular.

Bakı Soveti İcraiyyə Komitəsinin M.V.Basin, N.P.Vatsek, P.A.Çaparidze, T.E.Fioletov, S.G.Şaumyan və b. ibarət yeni tərkibi seçildi. İcraiyyə Komitəsinin sədri S.Şaumyan oldu.

Bələliklə, bolşeviklər Sovetdə iştirak edən digər partiyalar – eserlər və menşeviklərlə müsavatçılar arasında ziddiyyətlərdən istifadə edərək, Bakı Sovetində əsas vəzifələri əsənləqlə əla keçirə bildilər.

1917-ci il dekabrın 12-13-də bolşeviklərlə müsavatçılar arasında münasibətlərin gərginləşməsi şəraitində dəyişdirilmiş seçki qaydası əsasında Bakı Sovetinə seçkilər keçirildi. Nəticələr "Müsəvət" partiyası üçün ümidiyərci olmadı. Bolşeviklərin 51 səsinə qarşı müsavatçılar 21, daşnaklar 41, sol eserlər 38, sağ eserlər 28, menşeviklər isə 11 səs almışdır. Sovetin 1917-ci il 31 dekabr tarixli iclasında seçki ilə bağlı çıxış edən M.Ə.Rəsulzadə bayan etdi ki, "Sovet demokratik osaslarla seçilədiyinə və kəndlilər burada təmsil olunmadığına görə, partiya hakimiyyətin bu sovətə keçməsinə səs verməyəcək". Lakin iclasın sonundan müsavatçılar bildirdilər ki, onlar tənəffüs zamanı bu məsələni əlavə müzakirə etdikdən son-

ra hakimiyəti Sovetə vermək və İcraiyyə Komitəsinə daxil olmaq qərarına gəlmişlər.

Yeni İcraiyyə Komitəsinə 6 nəfər bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser, 2 müsavatçı daxil oldu.

Bələliklə, 1917-ci ilin sonu - 1918-ci ilin əvvəlində Zaqqafqaziyada baş verən hadisələr bütün diyardakı həm mövcud siyasi şərait, həm də siyasi partiyaların fəaliyyətinə ciddi təsir göstərirdi. Bu dövrdə diyar şərti olaraq iki hissəyə parçalanmışdı: birinci, Rusiya bolşevizminin dayağına çevriləməkdə olan Bakı şəhəri; ikincisi, Zaqqafqaziyanın qalan əraziləsi. Hakimiyəti əla keçirmiş bolşeviklər Azərbaycana muxtarlıyyat vermək istiqamətində heç bir addım atmadı, əksinə inqilabi-demokratik qüvvələri Leninin başçılıqlı etdiyi Xalq Komissarları Soveti atrafında daha six birləşməyə çağırırdılar.

1917-ci il dekabrın 18-də Lenin S.Şaumyanı Qafqaziya işləri üzrə xüsusi komissar təyin etdi, Bakı Sovetinin sadri vəzifəsini isə ondan sonra P.Çaparidze tutdu. Bu dövrdə müsavatçılar, xüsusiətə Gəncə müsavatçıları Bakıdakı öz fəaliyyət məkanını Rusiyadan getdikcə uzaqlaşan bütün Cənubi Qafqaz regionuna keçirməyə başladılar.

RSFSR XKS-nə təbe olmaq istəməyən və diyarı anarxiyadan qorumağa çalişan Gürcüstan Sosial Demokrat partiyası (menşeviklər), "Müsavat", "Daşnakstutun" və sağ eserlərin nümayəndələri noyabrın 11-də Tiflisdə keçirdikləri müsavirədə Rusiya bolşevik hökumətinin hakimiyətini tanımaqdan imtina etdiklərini bildirib, "Müstəqil Zaqqafqaziya hökuməti" yaratmaq haqqında qərar çıxardılar. Noyabrın 15-də Zaqqafqaziya Komissarlığı yaradıldı. Onun tərkibinə Gürcüstan-dan Y.Çegeçkeri (sadr) və A.Çxengeli, Azərbaycandan F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlik-Aslanov, ermənilərdən T.Ter-Qazaryan, X.Karçikyan, A.Aqacanyan, sağ eserlərdən D.Donskoy daxil oldular.

Milli Şuralar və tənənəvər qüvvələri öz ətrafında birləşdirir və yerlərdə hakimiyəti əla alırdılar. Bu cəhətdən Bakı Müsəlman Şu-

rasının vəziyyəti çətin idi, çünki onun qarşısını bolşeviklərin başçılığı etdiyi Bakı Soveti kimi güclü bir rəqib kaşmışdı.

Milli hərbi hissələrin yaradılması yerli milli şuraların əsas fəaliyyət istiqamətlərindən biri idi. İlk milli dəstələrdən biri avvəllər çar ordusuna birləşmələrindən olan "Qafqaz yerli süvari diviziyasına" daxil olan, Azərbaycan türklərindən ibarət süvari alayın "Tatar süvari alayı" idi. Çar ordusu dağıldıqdan sonra bu alay Azərbaycana qayıdı və yaradılan milli silahlı qüvvələrin tərkibinə daxil oldu.

Yeni silahlı dəstələr yaradılması üçün silah çatmadı. Bunu nəzərə alan Gəncə Müsəlman Şurası şəhərdən keçmiş çar ordusunun 219-cu alayının, həmçinin Qafqaz cəbhəsində Rusiyaya qayıdan bir neçə hərbi eşelonu tərəsilə etməyə razı oldu. Bu tədbirin həyata keçirilməsi nəticəsində 15 min tüsəng, 70-a yaxın pulemyot və 20 top alıd edildi. Bu əməliyyat zamanı Gəncə Milli Şurasına Zaqqafqaziya Komissarlığının göndərdiyi zirehli qatar kömək etdi.

Dövrün ən əsas sosial-iqtisadi məsələlərindən biri olan aqrar məsələsinin həlli üçün Zaqqafqaziya Komissarlığı bir sıra addımlar atdı. Məsələn, 1917-ci il dekabrın 16-də "Dövlət keçmiş xəndən, kilsə, monastır, hüquqi şəxslər və sahibkar torpaqlarının torpaq komitələrinə verilməsi haqqında" qanun qəbul etdi. Bu qanuna görə, kəndlilərin alacağı torpaqlar torpaq komitələrinin sərəncamına verilməlidilər, kəndlilər isə torpağı həmin komitələrdən icarəyə götürməlidilər.

Zaqqafqaziya Komissarlığının fəaliyyəti Antanta və ABŞ tərəfindən Sovet Rusiyasına qarşı hərbi müdaxilənin başlığı vaxta düşdü. İngiltərə, Fransa və ABŞ hökumətləri Cənubi Qafqazda antibolşevik qüvvələrlərə kömək etməyə xüsusi diqqət yetirirdilər. Onların nümayəndələri (ABŞ konsulu və b.) 1917-ci il noyabrın 11-i və 15-də Zaqqafqaziya Komissarlığının yaradılması ilə bağlı keçirilən iclaslarda olmuşdular. ABŞ konsulu Smit Vəsiqntona göndərdiyi məktubda Zaqqafqaziya Komissarlığını de-faktō tanımaq və antibolşevik

qüvvələrə maliyyə yardımı göstərmək üçün Tiflisə 10 milyon dollar gəndərməyi təklif edirdi.

Xarici siyaset sahəsində Zaqafqaziya Komissarlığının fəaliyyəti əslində diyari bolşevik Rusiyasından ayırməq məqsədi daşıyırıldı.

1917-ci il dekabrın 5-də Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışqı sazişi bağlandı. 1918-ci il yanvarın 14-də isə Türkiyə komandanlığı Zaqafqaziya Komissarlığına tərəflər arasında sülh müqaviləsi bağlamaq haqqında danışqlara başlamaq təklifi ilə müraciət etdi.

1917-ci ilin sonlarında Azərbaycanın və ümumiyyətlə Zaqafqaziyanın siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri Ümumrusiya Müəssisələr Məclisinə seckilər keçirilməsi oldu. Ona hazırlıq işlərinə hələ Oktyabr əvvəlindən əvvəl başlanmış, Xüsusi Zaqafqaziya Komitəsi nəzdində Müəssisələr Məclisinə seckilər üzrə Mərkəzi Zaqafqaziya Komissiyası yaradılmışdı. Azərbaycanda Müəssisələr Məclisinə seckilər üzrə komissiyaya F.X.Xoyski rəhbərlik edirdi. Seckilərlə hazırlıq və onların keçirilməsi işində həm siyasi (seçkiqabağı kampaniyanın gedişində siyasi partiyalar arasında aşkar çıxan ixtiyaclar), həm də səfər texniki xarakterli çoxlu çatınlıklar var idi. Siyahıyalına prosesi yerli əhalisi arasında savadsızlığın yüksək səviyyədə olmasına aşkar etdi Müəssisələr Məclisinə seckilərdə iştirak etmək hüququna malik seçicilərin 50 faizindən çoxu savadsız idi, bu, seckilərin mütəşəkkil keçirilməsini çətinləşdirən amillərdən idi).

Seckilərlə hazırlıq işləri qəzalarda qaydaya düşsə də, Bakı şəhəri və mədən-zavod rayonlarında vəziyyət mürəkkəb olaraq qalırdı. Bolşeviklər əhalinin tərkibində fəhlələrin çoxluğuna nail olmaq niyyatılı mədən-zavod rayonlarının şəhərə birləşdirilməsi üçün geniş tabliğat aparırdılar. Bu tədbirin hayata keçirilməsi həmin rayonların ərazilərindəki əhaliyə seckilərdə iştirak etmək hüququnu verməliyidi. Məsəvətçilər bu tədbirin fəal tərəfdarları kimi çıxış edirdilər.

Bütün bu söylər nəticəsində OZAKOM-un xüsusi göstərişi ilə mədən-zavod rayonları ərazisi şəhər idarəsi tərkibinə qatıldı.

"Müəssisələr Məclisinə seckilər haqqında əsasnamə" öz dövrünün burjua dövlət hüquq standartları baxımından demokratik sənəd idi. Qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seckii sisteminin tətbiqi və s. buna dələlat edirdi. Bu fakt da maraqlıdır ki, Müəssisələr Məclisinə seckilər üzrə komissiya müsəlman qadınların seckii kampaniyasında iştirakını təmin etməyə çalışmış, onların səs vermesi üçün 9 seckii dairasında xüsusi binalar ayrılmamasına icazə vermişdi.

Zaqafqaziyada, o cümlədən Azərbaycanda Müəssisələr Məclisinə seckilər 1917-ci il noyabrın 26-da keçirildi. Zaqafqaziya dairəsi üzrə seckilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar ümumilikdə səslərin 73 faizini qazandılar. Seckilərin nəticələri göstərdi ki, Zaqafqaziyada bolşeviklərin hakimiyətə gələ bildikleri Bakı şəhəri ətisna olmaqla, "Müsəvat" və "Daşnakstütün" partiyaları daha güclü nüfuzu malikdir. 1917-ci il noyabr ayının 26-27-də Ümumrusiya Müəssisələr Məclisinə keçirilən seckilərdə Cənubi Qafqazda gürçü menşevikləri 11, müsavatçılar 10, daşnaqlar isə 9 yer qazanmışdır. Burada M.Ə.Rəsulzadənin rəhbərliyi altında milli fraksiya yaradılmışdı.

1918-ci il fevralın 10-da (23-də) 3 əsas partiya fraksiyalarının nümayəndələrindən ibarət olan Zaqafqaziya Seymə öz işinə başladı. Seymədə Gürcüstandan sosial-demokratlar (menşeviklər) - 32 nəfər, Azərbaycandan müsavatçılar, onlara qoşulmuş bitərəf demokratlar - 30 nəfər, ermənilərdən "Daşnakstütün" partiyasından olanlar - 27 nəfər deputat iştirak edirdi. Bundan əlavə, sosial-inqilabçılar (eserlər), milli demokratlar, Erməni Xalq Azadlıq Partiyası, Müsəlman Sosialist Bloku - 7 nəfər, Rusiyada müsəlmanlar fraksiyası ("İttihad") - 3 nəfər və menşevik-hümmətçilər partiyası - 4 nəfər deputatla Seymədə təmsil olunmuşdular.

Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi.

Zaqafqaziya Seymi Y. Gegeçkori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Zaqafqaziya Seymindən müsəlman fraksiyasının lideri M. Ə. Rəsulzadə bərədə yazdırdı: "Seymədə müsəlmənlərin bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmüşdür".

Seymin qarşısında duran əsas məsələlərdən biri yaxınlaşan sülh danışçıları üçün hüquqi baza yaratmaq idi.

Zaqafqaziya Seymi hələ Türkiyə ilə sülh danışçılarına hazırlaşlığı vaxt Brestdə Rusiya ilə Almaniya arasında separat müqavilə imzalanmışdı və onun bir şərtində görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilməli idi. Belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıldı. Konfransda Türkiyə nümayəndəliyi mövqeyini açıqlayaraq bildirdi ki, əgər Zaqafqaziya beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir.

Seymədə mübahisələr getdiyi bir vaxtda Türkiyə tərəfi qətiyyətlə bəyan etdi ki, Zaqafqaziya Seymi ilə sülh Brest-Litovsk müqaviləsinən məlum şərti əsasında bağlanacaq.

Trabzon danışqlarında iştirak edən Zaqafqaziya nümayəndəliyinin daxilində Türkiyəye güzəşt məsələsində yekdilik yox idi. Çünkü ermənilər Qars vilayətinin böyük bir hissəsini, gürçü nümayəndələri Ərdəhanın və Batumun Zaqafqaziya dövlətinin tərkibində qalmasını istəyirdilər. Azərbaycan daha 2 mühüm səbəbdən gürçüləri müdafiə etdi: birincisi, bütün Zaqafqaziya, o cümlədən Azərbaycan üçün Qars və Ərdəhan dünya okeanına yegana çıxış qapısı olan Batum qədər çox böyük əhəmiyyət daşıymır; ikincisi, yerli əhalinin əksarıyyəti türklər olan bu 2 vilayət milli, coğrafi, tarixi amillərlə Türkiyəyə bağlı idi.

1918-ci ilin aprel ayının 6-da Türkiyə tərəfi Zaqafqaziya nümayəndələrinə Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul edib-ettəməmək barəsində 48 saat ərzində cavab verilməsini tələb edən ultimatum təqdim etdi.

Nümayəndə heyətinin başçısı A. Çxengeli Türkiyə tərəfinin ultimatomunu qəbul etmək qararına geldi. Lakin gec idi, artıq Türkiyə qoşunları Batumdan başqa həmin ərazilərin hamisini tutmuşdu.

Aprelin 13-də Seymin, hökumətin və fraksiya nümayəndələrinin birgə iclasında danışqların gedisi müzakirə olundu. Türkiyə ilə müharibə məsələsində hətta Azərbaycan fraksiyası daxilində də yekdilik yox idi.

"Müsəvat", biterəflər qrupu və "İttihad" məsələyə münasibət də eyni mövqədən çıxış edərək müharibə əleyhinə birgə qətnamə qəbul etdilər. Lakin Seym həmin iclasda Trabzon danışqlarını dayandırmaq və Türkiyə ilə müharibəyə hazırlaşmaq haqqında qarar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan edildi. Lakin bu tədbirlər də Türkiyə qoşunlarının irəliləməsini dayandıra bilmədi və onlar 1918-ci il aprelin 14-də Batumu tuttular.

Azərbaycanda milli hərəkatın genişlənməsi, milli azadlıq carşısı olan "Müsəvat"ın nüfuzunun artması "Böyük Ermənistən" xülyası ilə yaşıyan daşnakları ciddi narahat edirdi. Daşnaklar mart qırığını törətməklə "Müsəvat"ın sosial bazasını, şəhərin müsəlman əhalisini məhv etməyi planlaşdırılmışdılar. Bu məqsədlə taxminən 5 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakuya gətirilmişdi. Beləliklə, "Qırmızı qvardiya" adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi erməni idi. Əsasən ruslardan ibarət olan Xəzər donanması içərisində xüsusü tabliğat işi aparılmışdı, hamçinin Şamaxı və Muğan-də ehtiyat rus-molokan silahlı dəstələri də yaradılmışdı.

Martın 30-da axşam saat 5-də Bakıda ilk atəşlər açıldı. Aldatma siyaseti yeridib özlərinin biterəfliliyini elan etmiş "Daşnak sütün" və Ermanı Milli Şurası bu ilk atəşlərdən sonra Bakı Sovetini müda-

fə etdilər. Tarixə qanlı faciə kimi daxil olan mart qətləri 3 gün davam etdi. İlk atəşlərdən sonra həmin gün şəhər silahlı dəstələrlə doldurulmuşdu. Uzun müddət menşeviklərə qarşı mübarizə aparan bolşeviklərin menşevik və eserlərlə, hətta kadet və daşnaklarla mart günlərində birləşməsi dini və milli zəmində baş verdi. Martin 30-da axşam Bakı Soveti hərbi dəstələri başçılarının tacılı iclası keçirildi. Döyüşə başlamaq haqqında qərar çıxarıldı və Erməni Milli Şurasına, daşnak liderlərinə müraciət edildi ki, öz hərbi dəstələrini hərəkətə götirsinlər. Onların fəaliyyətinə "Kazino" mehmanxanasında yerləşmiş tacili açılmış talmış qarşargahından rəhbərlik etmək A.Mikoyan və N.Anançenkoya tapşırılmışdı. Onların müsəlman silahlı dəstələrinin toplandığı yera qəfil hücumu qələba ilə başa çatdı. Xəzər donanması gəmilərindən müsəlman məhəllələrinin atəşə tutulması şəhərdə vahimli vəziyyət yaratdı. Bir neçə saatlıq bombardmandan sonra rus matrosları bunun taxribat olduğunu, "Müsavat" a qarşı mübarizə bəhanəsi ilə müsəlman əhalisinin qırğına verildiyini bildikdə atəşə davandırlardı. Xeyli molokan-rus hərbi dəstələri də eyni qaydada aldadılaraq Muğandan Bakıya götiirilmişdi. Lakin onlar şəhərdə ayrı vəziyyətini olduğunu görüb döyüşdən imtina etdilər və buna görə Bakı Soveti və erməni qoşunları tərəfindən tərkisəhər olundular. Martin 31-də danışqlar aparmaq üçün müsəlman nümayəndələri Sovetin İcraiyyə Komitəsinə gəldilər. İngiləbi Müdafiə Komitəsinin ultimatumun qəbul edilməsinə baxmayaqaraq, orada P.Caparidze ilə aparılan danışqlar nəinki heç bir müsbət nəticə vermədi, hətta müsəlman heyətindən 3 nəfər geri qayıdırkən yolda güllələndi. 3 gün davam edən Bakı qırğınları zamanı bolşevik daşnaq qüvvələri tərəfindən, o dövrün gözəl memarlıq abidəsi olan "Müsəlman" xeyriyyə cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası, Şərqi ilk teatrı olan "Tağıyev" teatrı, "Açıq söz" və "Kaspı" qəzetlərinin redaksiyaları, Şeyx Qubad məscidini yandırdılar, Təzə pir məscidini isə dağıtdılar.

Bələliklə, 3 günün - 18-21 mart (30 mart-1 aprel) – qətl və qərətlərindən sonra Fövqələdə İstanbulda Komissiyanın ümumiləşdiridiyi hesabatına görə Bakıda "əksinqılalçı" adı ilə 12 min nəfər Azərbaycanlı qatla yetirilmişdi. Bu faciəli hadisələr inqilabi don geyindirmək üçün M.Əzizbəyov şəhərin onsuza da boş qalmış hissəsinə komissar təyin edildi. O, müsəlman əhalisinin şəhərdə çıxmmasını və yerdayışmasını qadağan etse də, bunun elə bir əhəmiyyəti olmadı.

Dənilməz tarixi fakt kimi məlumdur ki, Azərbaycan müsəlman soyqırımı takca Bakı ilə məhdudlaşmadı. Bakıda törədilmiş ciyənətlər aprel ayının ilk günlərində etibarən eynilə Şamaxı, Quba, Xaçmazda tərəfdildi. Azərbaycanın qızalarına "sovət qoşunları" adı altında göndərilən ciyənətkar dəstələr quldur ermanı "hərbiçiləri" T.Əmiryan, H.Amazasp rəhbərlik edirdilər. Daşnak colladlarından ən ağır ziyan çəkən Şamaxı qəzası oldu. Nəticədə Şamaxı şəhəri və qazasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnak qoşunları tərəfindən dağırdıldı. Şamaxı qırğınlarda 8 min nəfər qədər Azərbaycanlı öldürdü.

Quba qəzasında qırğın tərədən quldur dəstəsinə S.Şaumyanın xüsusi salahiyyətlər verdiyi H.Amazasp rəhbərlik edirdi. Aprel ayından qəzanın 122 müsəlman kəndi dağıdılmış, 16 min Azərbaycanlı və dağlı, o cümlədən ləzgi məhv edilmişdi. Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni cəza dəstələrindən ciddi ziyan çəkməmişdi. Ümumiyyətlə, 1918-ci il mart-aprel ayları ərzində Bakı quberniyası ərazisində 50 mindən çox türk-müsəlman əhalisi məhv edilmişdi.

1918-ci il aprelin 22-də müsəlman fraksiyasiñin təzyiqi altında Zaqafqaziya Seyminin geniş iclası keçirildi və müstəqil demokratik federativ Zaqafqaziya Respublikasının elan olunması haqqında qətnamə qəbul edildi. Aprelin 20-də Bakı hadisələri ilə bağlı məsələnin müzakirəsi zamanı yaranmış hökumət böhranının bir nəticə-

si də bu oldu ki, Y.Gegeçkorinin başçılıq etdiyi Zaqafqaziya hökuməti istəfa verdi.

Zaqafqaziyada vəziyyət getdikcə pisləşirdi. Çünkü müstəqilliyini elan etməsindən sonra Zaqafqaziya Federativ Respublikasının nə daxili, nə də xarici siyasetində ciddi bir dəyişiklik baş verməmişdi. Siyasi partiyaların nümayəndələri Zaqafqaziya Seymında ümumi dil tapa bilmirdilər, onların ümumi fəaliyyət programı yox idi və fraksiyaların hər biri isə öz siyasi xəttini hayata keçirməyə çalışırdı.

1918-ci il mayın 11-də Batumda Zaqafqaziya və Türkiyə arasında nümayəndə heyatları səviyyəsində danışıqlar davam etdirildi. Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri A.Çengelinin başçılıq etdiyi heyətin danışıqlarında Azərbaycanlı M.Ə.Rasulzadə və M.H.Hacınski təmsil edirdilər. Türkiyə tərəfindən təmsilçilərinə xarci işlər naziri Xəlil paşa, Qafqaz çəbhəsi komandanı Vahid paşa və hərbi nazır Ənvər paşa başçılıq edirdilər.

Batum konfransında müşahidəçi sıfətində general Ottofon Lossovun başçılığı ilə Almaniya nümayəndəliyi də iştirak edirdi. Batum konfransında Zaqafqaziya Seyminin nümayəndə heyəti Türkiyənin Qars, Ərdahan və Batum əyalətləri haqqında talabları tamamilə tanıldı və bununla Brest-Litovsk müqaviləsinin müddəsini təsdiq etdi. Bundan əlavə, Türkiyə Axalsıx, Axalkələk, Aleksandropol (Gümrü), Sürmali və Naxçıvan qəzalarının daxil olduğu ərazini də tələb edirdi.

Türkiyə qoşunları 1918-ci mayın 17-də Gümrünü (Aleksandropol) əla keçirdilər və Culfa istiqamətinə çıxdılar. Almaniya və Türkiyə tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində Batum konfransında gürçülər, Azərbaycanlılar və ermənilər Türkiyə ilə ayrı-ayrılıqla danışıqlar aparmağa başladılar.

Digər tərəfdən Batum konfransında Almaniya nümayəndələri ilə separat danışıqların gedisiində general Fon Kressin təzyiqi nəticəsində Seymin gürcü fraksiyası Gürcüstanın Federativ Zaqafqaziya

Respublikası tərkibindən çıxmاسını və öz müstəqilliyini elan etməsini qərara aldı.

Zaqafqaziya Seyminin sədri və üzvləri – K.Çxeidze, A.Sereteli və Y.Gegeçkori gözənləndən 1918-ci il mayın 25-də F.X.Xoyskinin sədrliyi ilə keçirilən axşam iclasına geldilər. A.Sereteli gürçü fraksiyası adından bəyanat verərək xüsusi qeyd etdi ki, "Seymin sabahki iclasında biz Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq edəcəyik".

Cavab nitqində F.X.Xoyski bildirdi ki, "Əgər gürçü xalqının iradəsi birbirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır".

1918-ci il mayın 26-də Zaqafqaziya Seyminin son icası oldu. Gürçü fraksiyası Zaqafqaziya Seyminin dağılmışının bütün günahını müsəlman fraksiyasının üstüna yixdi. Buna görə də müsəlman fraksiyası belə vəziyyətdə Seymin özünü buraxmasına etiraz etmədi.

Beləliklə, həmin qüvvələrin təzyiqi altında yaradılmış Zaqafqaziya Respublikası daxili ziddiyyətlərin köskinlaşması nəticəsində dağıldı.

Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft mədən rayonunda Bakı Sovetinin hakimiyyəti gücləndi.

1918-ci il mayın 1-də Bakı'XKS galəcək funksiyaları və fəaliyyət programını müəyyən edən deklarasiyasını dərc etdi. Deklarasiyada qeyd edildi ki, Bakı XKS RSFSR XKS-nin bütün dekret və sərəncamlarını həyata keçirməyə başlanmış əməkdarlıq mərkəzi hökuməti ilə six əlaqədə fəaliyyət göstəracək.

"Bankların milliləşdirilməsi haqqında" dekret Bakıda komissarların həyata keçirdiyi ilk dekretlərdən biri sayilsa da əslində heç bir milliləşdirmə həyata keçirilməmişdi.

"Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında" 1918-ci il 2 aprel tarixli dekretin Azərbaycan iqtisadiyyatına vurdugu

ğu ziyani xüsusi qeyd etmək lazımdır. RSFSR hökuməti, şəxson Lenin Bakı XKS-dən neft təchizatını təmin etməyi tələb edirdi. V.I.Lenin iyunun 5-dən S.Şaumyanı “nefti ilk siraya qoymaq” tapşırığını, 2 gün sonra göndərdiyi teleqramda isə yənə “tezliklə Bakıdan neft göndərilməsi üçün tədbirlər görün” göstərişini vermişdi.

Bütövlükde 1918-ci ilin aprel-iyul ayları ərzində Bakı XKS-nin zorak tədbirləri nticəsində Bakıdan Sovet Rusiyasına 1,3 milyon ton ayaç neft və neft mahsulları daşındı.

Fəhlələrin vəziyyəti da Kommunanın xeyrinə deyildi. Fəhlələrin irəli sürdükləri tələblər kifayət qədr sərt idi: sovetin yenidən seçiləsi, koalisiyon hökumətin yaradılması, ərzəq məsələsinin tezliklə həll edilməsi, dərin böhranın aradan qaldırılması.

Beləliklə, yeni hökumətin siyaseti təkcə liberal ünsürləri və orta təbəqəni deyil, həmçinin digər sosialist partiyalarını və onların arxasında gedən fəhlələri ondan uzaqlaşdırıldı. Şəhərin müsləman əhalisi isə yeni hakimiyyətdən üz döndərdi, Bakıda, Azərbaycanda vəziviyət bolşeviklərin xeyrinə olmayan istiqamətdə dəyişdi və “Bakı Kommunası”nın stüqutu ilə nticələndi.

## AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASI. MİLLİ HÖKUMƏTİN DAXİLİ SİYASƏTİ

1918-ci il mayın 26-da Gürcüstanın Zaqafqaziya Federasiyasından çıxıb özünün istiqlaliyyətini elan etməsindən sonra, ertəsi gün Tiflisdə Zaqafqaziya Seyminin müsləman fraksiyası özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan etdi. Milli Şuranın sədr vəzifəsinə Müsavat partiyasının sədr M.Ə.Rəsulzadə seçildi. Onun namizədiyini “İttihad”dan başqa bütün partiyaların nümayəndələri müdafiə etdilər. Həsən bəy Ağayev və M.Seyidov Şura sədrinin müavini vərilişlərini seçildilər. Müxtəlif sahələrdə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icra orqanı yaradıldı. F.X.Xoyski (bitərəf) yekdilliklə İcrayıyyə komitəsinin sədr seçildi. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk icası keçirildi və iclasda ən mühüm məsələ seymin buraxılması, Gürcüstanın müstəqilliyyətinin elan edilməsi ilə bağlı Azərbaycanın vəziviyəti barədə məsələ idi. Şuranın X.Xasmammədov həmin məsələ barasında çıxış edərək taxira salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. Xalqı ağır vəziyyətdən çıxarmaq, milli arazi bütövlüyüünü qoruyub saxlamaq üçün milli dövlət qurumlarının yaradılması həyati əhəmiyyət kəsb edirdi. Məsələni müfəssəl və hərtərəfli müzakirə edərək Milli Şura 24 səslə (2 nəfər S.M.Qəniyev, C.Axundov bitərəf qalmışla) Cənubi Qafqazın canub və şərq hündüldüründə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan etdi. M.Ə.Rəsulzadənin sədr seçildiyi bu Şura 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi. Müvəqqəti Milli Şuranın həmin iclasında qəbul olunmuş tarixi sənəddə - İstiqlaliyyət Bəyannamasında bildirilirdi ki:

1. Bu gündən etibarən Azərbaycanın xalqları suveren hüquqların daşıyıcılarıdır və Zaqafqaziyanın şərqi və Sənubunu əhatə edən Azərbaycan tam hüquqlu müstəqil dövlətdir;

2. Müstəqil Azərbaycanın siyasi quruluşunun forması kimi demokratik respublika müəyyənləşdirilir;

3. Azərbaycan Demokratik Respublikası bütün dünya dövlətləri ilə, xüsusən da qonşu xalqlar və dövlətlərlə məhriban qonşuluq münasibətləri yaratmağa can atır;

4. Azərbaycan Demokratik Respublikası hüdudları daxilində milliyatından, dini mənsubiyyatından, sosial vaziyatından və cinsindən asılı olmayaraq özünün bütün vətəndaşlarının siyasi və vətəndaş hüquqlarına təminat verir;

5. Azərbaycan Demokratik Respublikası öz arazisində məskunlaşmış bütün xalqların azad inkişafı üçün imkanlar yaradacaqdır;

6. Müəssislər Məclisinin çağırılmasına dək bütün Azərbaycana səsvermə yolu ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsul olan Müvəqqəti Hökumət başçılıq edir.

M.Ə.Rəsulzadə “İstiqlal Bəyannaməsi”nin əhəmiyyətindən bəhs edərək yazımsıdı: “28 may 1918-ci il Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurai Millisi sözün siyasi mənasında,... Azərbaycan milliyyətinin varlığını təsbit etmişdi. Belə ki, Azərbaycan kələməsi adı coğrafi, etnoqrafik və linqvistik bir kələmə olmaqdan çıxaraq bir aləm olmuşdur.”

Qeyd edək ki, “İstiqlal Bəyannaməsi” Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası kimi qiymətləndirilirdi. Çünkü burada müstəqil Azərbaycanın siyasi quruluşu, daxili və xarici siyasetinin dövlət quruculuğundan əsas prinsipləri və istiqamətləri təsbit olunmuşdur.

İstiqlaliyyət Bəyannaməsinin qəbul edilməsindən sonra Müvəqqəti Milli Şura hökumətin-Nazirlər Kabinetinin təşkil olunmasını Fatali xan Xoyskiə tapşırıdı. Elə həmin gün Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinetinin aşağıdakı tərkibini təsdiq etdi:

- Baş nazir və daxili işlər naziri – Fətəli xan Xoyski (bitərəf);
- Maliyyə naziri və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli (“Müsavat”);
- Xarici işlər naziri – Məhəmmədhəsən Hacınski (“Müsavat”);

- Yollar naziri və poçt-teleqraf naziri – Xudadat bəy Məlikəslanov (“Müsavat”);

- Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (“Müsavat”);

- Əkinçilik və əmlak naziri – Şeyxüllislamov (“Hümmət”);

- Hərbi nazir – Xosrovpaşa bəy Sultanov (“İttihad”);

- Ticarət və sənaye naziri – Məmmədyusif Səfərov (bitərəf);

- Dövlət nazərat naziri – Şamo bəy Hacınski (sosialist)

Azərbaycan milli-demokratik qüvvələrinin görkəmlə nümayəndələrinin siyasi zəkası xalqın bütün arzu və istəklərini nəzərə alaraq, Qafqazın şərqi və Cənubunda dünyəvi və demokratik Azərbaycan dövlətinin yaradılğının bütün dünyaya bəyan etdi.

1918-ci il mayın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə bir sıra ölkələrin paytaxtlarına: İstanbul, Moskva, Berlin, Romaya, Vasingtona, Haqqayna, Stokholma, Oslo və Kopenhagena məlumatlar göndərildi.

1918-ci il iyunun 16-da Müvəqqəti Milli Şuranın üzvləri və AXC-nin ilk hökuməti Tiflisdən Gəncəyə gəldi və dərhal da çox çatın problemlərlə toqquşdu. Bu zaman Gəncədə siyasi vəziyyət son dərəcə mürəkkəb idi. Gəncədəki siyasi qüvvələrin bir qrupu Nuru paşanı inandıra bilmədi. Tiflisdən gələnlər heç də Azərbaycan xalqının en ümddə arzu və istəklərinin qünün təminçiləri yox, bir qrup siyasetbazlardır.

Milli Şura Gəncəyə gələn kimi Nuru paşa tərəfindən son dərəcə soyuq münasibətlər qarşılandı. Nuru paşanın müşaviri Əhməd bəy Ağayev Fətəli xan Xoyski ilə səhbətində Müvəqqəti Milli Şuranın buraxılması və yeni hökumət kabinetinin təşkil olmasını tökid etdi. Digər tərəfdən “Müsavat” partiyasında təfrīqa başlandı. N.Usubbəyov, M.Səfərov və R.Vəkilovun simasında bu partiyanın radikal qrupu Osmanlı hərbi komandanlığı tərəfindən siyasi təzyiqlərə etiraz edir, Müvəqqəti Milli Şuranın buraxılması ilə razılışa da yeni hökumət kabinetinin təşkilinə qarşı çıxırı.

Müvəqqəti Milli Şuranın öz faaliyyətini dayandırması ərefəsində “Hümmət” fraksiyası onun tərkibini tərk etdi.

Fatəli xan Xoyski tərəfindən yeni hökumət kabinetinin tərkibi elan olunduqdan sonra sosialistlər də Milli Şuradan çıxırlar. Lakin, eyni zamanda bildirirler ki, ola bilsin yeni hökuməti dəstəkləyəcəklər. Beləliklə, 1918-ci il iyunun 17-də Müvəqqəti Milli Şuranın "Müsavat", bitərəf və ittihadçılar fraksiyalarından ibarət qalan hissəsi cəmisi bir nəşər (Milli Şuranın sədri Seyidovun) bitərəf qalması ilə yeni hökumət kabinetinin tərkibini təsdiq etdi və Azərbaycanda bütün hakimiyət səlahiyyətlərini yena də F.X.Xoyskinin sədrliliyi ilə təşkil olunmuş ikinci hökumət kabinetinə verdi. Beləliklə, 1918-ci ilin iyun ayının 17-də F.X.Xoyskinin başçılığı ilə yaradılmış ikinci koalisiyon hökumət tərkibinə 12 nəfər daxil oldu. Yeni hökumətdə F.X.Xoyski Nazırılar Şurası sədri və Ədliyyə Naziri, Məmmədhəsən Hacınski Xarici İşlər Naziri, X.Cavanşir Daxili İşlər Naziri, Xosrov Paşa bəy Soltanov Əkinçilik Naziri, Nəsib bəy Yusifbəyli Xalq Maarifi və Etiqadlar Naziri, A.Əşurov Ticarət və Sənaye Naziri, Xudat bəy Məlik-Aslanov Yollar, poçt və teleqraf Naziri, X.Rəfibəyli Xalq Səhiyyəsi və Himayədarlıq Naziri təyin edildilər. Ə.M.Topçubaşov, X.Xasmammedov və N.Rəfiyev koalisiyon hökumətə portfelsiz nazir kimi daxil oldular. Lakin Milli Şuranın öz faaliyyətini dayandırması barəsində qararında xüsusü olaraq qeyd olunurdu ki, Nazırılar Şurası Azərbaycanın suvereniyi məsələsində heç bir siyasi qüvvəyə güzəşt geda bilməz və bütün hakimiyət səlahiyyətlərinin ancaq və ancaq tezliklə çağırılmalı olan ÜmumAzərbaycan Müssisilər Məclisini vəra bilar.

Sonralar M.Ə.Rəsulzadə öz xatirələrində bu hadisələr barəsində yazırı ki, Milli Şuranın bu şəkildə buraxılması həmin dövrə Gəncədə gedən müyyən siyasi mübarizənin nəticəsi idi. Bu mübarizə dövlət idarəciliyi formaları ətrafında, demokratik Cərəyanlar və demokratik anlayışlar arasında gedirdi.

Beləliklə, Azərbaycanda yenidən özünəməxsus ikihakimiyyətlilik bərqrər oldu. Bir tərəfdən daşnak yaraqlılarının süngürlərinə söykənən, 1918-ci ilin mart-aprel aylarında Azərbaycanı qana boyamış Bakı Kommunası və daha sonra eyni dərəcədə xalqa yad olan

Sentrokaspi diktatürü, digər tərəfdən isə Gəncədə qərar tutmuş Azərbaycan milli hökuməti, istər Şaumyan erməni - bolşevik gürü-hu, istərsə də Sentrokaspi diktatürasının eser - menşevik - daşnak rejimi tamamilə malum sobəblər görə xalqın arzu və istəklərinə Savab vermirdilər. Digər tərəfdən isə Azərbaycan hökuməti Osmanlı ordu hissələrinin köməyi ilə ölkəni yad ünsürlərdən tamamilə azad etmək üçün gərgin iş aparıldı. Azərbaycan hökuməti Milli Şuranın qanunvericilik səlahiyyətlərini öz üzərinə götürdükdən sonra, qısa müddət ərzində dövlət quruculuğu sahəsində geniş və sistemli tədbirlər həyata keçirdi.

Artıq iyunun 24-də hökumətin qərarı ilə AXC-nin üzərində aypara va səkkizguşlu ulduz olan al qızılı Dövlət Bayraqı təsdiq olundu (sonralar sentyabrın 9-da bu bayraq Azərbaycan Respublikasının indi qüvvədə olan bayraqı ilə əvəz olundu), iyunun 27-də Azərbaycan türkçəsi respublikamızın dövlət dili elan edildi, iyunun 7-də milli komitələrin ləğvi və onların əmlakının müsadirosu, avqustun 11-də isə Azərbaycan Ordusuna səfərbərlik haqqında fərmanlar verildi.

İngilislərin köməyə çağırılmasına baxmayaraq, Sentrokaspi Bakını əldə saxlaya bilmədi və 1918-ci il sentyabr ayının 15-də yeni yaradılan Milli Ordunun hissələri Bakıya daxil oldular. Sentyabrın 17-də F.X.Xoyskinin başçılıq etdiyi hökumət də Gəncədən Bakıya gəldi. Beləliklə, Şimali Azərbaycanda təxminən 4 ay davam edən ikihakimiyyətiilik başa çatı və bütün ölkədə qanuni Azərbaycan hökumətinin hakimiyəti bərqrər oldu. Rus müstəmləkəçilərinin əli ilə məhv olunmuş Azərbaycan milli dövlətçiliyi 90 illik fasılədən sonra xalqın və milli öndərlərimizin sayəsində yenidən dirçəldi və Quzey Azərbaycanını əhatə edən AXC dünya dövlətləri sırasında layiqli yer tutmaq üçün gərgin mübarizəyə başladı.

Nisbətən qısa müddət ərzində əldə olunmuş hərbi və siyasi nəqliyyatlərə baxmayaraq, gənc Azərbaycan dövləti son dərəcə müarakəb daxili və beynəlxalq şəraitdə İsləməli oldu. 1918-ci il 30 oktyabr tarixli Mudros (Mondros) sazişinə görə Osmanlı Türkisiyi 1-ci sahan savaşında öz məğlubiyyətini etiraf edib qoşunlarını Zaqafqaziyadan, o cümlədən Azərbaycandan çıxarımaq zorunda qalarək, Ənənəvi ingilis generalı Tomsonla danışqlara yollanmış Azərbaycan nümayändər heyəti əlibəs geriye qayıtdıqda AXC-nin vəziyəti daha da gərginləndi. Belə şəraitdə hələ iyində öz fəaliyyətini dayandırılmış Milli Şuranın çağırılmasını tələb etməyə başladılar. Əslində belə şura artıq Bakının azad edilməsindən sonra çağırılmışdı. Artıq 1918-ci il noyabrın 16-da Milli Şura öz fəaliyyətini bərpa edir və bir neçə gün sonra - noyabrın 19-da AXC parlamentinin yaradılması barəsində qərar qəbul edir. Bu qanunda Azərbaycanda məskunlaşmış bütün milli azlıqlara da parlamentdə təmsil olunmaq hüquq verilirdi.

Lakin ingilis qoşunlarının Bakıya yeridilməsi vəziyyəti son dərəcə kəskinləşdirirdi. İngilis komandanlığının, - ümumiyyətlə Azərbaycan Respublikasının istiqlaliyyəti ideyasının özünə necə ya-naşacağını heç kas bilmirdi. İngilislərin ilk hərəkatları heç bir yaxşı şey vəd etmirdi. 1918-ci il noyabrın 17-də ingilis qoşunları Bakıya daxil olarkən limanda ABŞ, İngiltərə, Fransa və İtaliya bayraqları ilə yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin də bayrağının asıldığını görən kimi sonuncu bayrağın dərhal çıxarılması əmr edilmişdir.

M.Ə.Rəsulzadə öz xatırında yazırı ki, noyabrın 17-də iki Bakı var idi: bədbəxt məsələnin Bakısı və bəxtəvər xristian Bakısı. Bundan iki gün sonra ingilis komandanlığı şəhərin məsələnən əhalisini dərindən mayus edən belə bir müraciət nəşr etdi: "Antantanın müvəffəq ordusu öz vətənina qayıtmadan əvvəl ümumi qələbəyə bu

qədər yardım göstərmiş Cəsur rus xalqı qarşısında öz borcunu yeri-nə yetirəcəkdir. Bu borcu yerinə yetirmək namına bu ordu Rusiya-dan qoparılmış Qafqazı düşmənlərdən təmizləyəcəkdir və Ufada təşkil olunmuş rus hökuməti ilə razılığa əsasən buraya bu məqsədlə gəlməsidir".

Milli Şura və Azərbaycan hökuməti müdaxiləçilərə hərbi mü-qavimət göstərmək üçün heç bir imkan olmadığı (ingilis komandanlığının tələbi ilə AXC-nin azsəylə hərbi qüvvələri və Hərbi Nazirliyi Bakıdan çıxarılmış və Gəncəyə köçürülmüşdür) və ingilis komandanlığının AXC-yə qarşı açıq-aşkar saymazlığı şəraitində milli dövlətçiliyin qorunub saxlanılması üçün doğrudan da zərgər dəqiqliyi tələb edən inca və çevik siyaset yürütmək zorunda qalmışdır.

AXC parlamentinin açılmasına hazırlıq işləri də bu son dərəcə mürakkəb şəraitdə aparılırdı.

Müsəlman Şərqi tarixinə ilk seckili qanunvericilik orqanı kimi daxil olmuş AXC parlamentinin deputat korpusu hansı prinsip əsasında formalasdırılmışdır? Deputatların əsas hissəsinə Milli Şuranın 44 üzvü təşkil edir, qalan 36 müsəlman deputat isə şəhər və qazalardan, keçmiş milli komitələrin üzvlərindən seçilirdi (belə komitələrin olmadığı yerlərdə deputatlar kənd icmaları nümayəndlərinin Məclisi tərəfindən seçilirdi). Seçkilər gizli iddi.

AXC parlamentinin təşkili üçün əsas kimi götürülmüş milli nümayəndlər prinsipinə müvafiq olaraq erməni və rus milli şuralarına öz deputatlarını parlamentə göndərmək təklif olunmuşdu.

Əvvəlcə hər iki şura bu təklifə rədd cavabı verdildər. Maraqlıdır ki, ermənilər özləri üçün ənənəvi olan ruhda cavab verərkən siyasi və milli-mədəni mənafələrin tələyini bəhənə gətirir, erməni milli şurası AXC parlamentinin də ermənilərin ümumi mənafələrini təmsil etmək hüququna malik olmadığını bildirirdi.

Lakin buna bənzər müxtəlif mənafələrə baxmayaraq 1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli şəraitdə öz işinə baş-ladı. İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun

maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürçüstanın nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi P.Öliyev iştirak edirdi.

Parlamenta 11 müxtalif fraksiya və qrupu təmsil edən 97 deputat seçilmişdi. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin ilk icası olmuşdu. Bu, nəinki Azərbacan Xalq Cümhuriyyətinin, hətta Şərqi və türk dünyasının tarixində çox mühüm hadisə idi. İlk iclasda M.Ə.Rəsulzadə böyük təbrik nitqiyi ilə çıxış etdi. Şəfi bəy Rüstüm baylinin təklifi ilə Ə.M.Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev sədrin birinci müavini, Rəhim bəy Vəkilov isə katib seçildi. Ə.M.Topçubaşov xaricə olduğundan ona H.Əğayev sədrlilik etmişdir. 121 iclasdan sonra isə birinci müavin seçilmiş Məmməd Yusif Cəfərov sədrlilik etmişdir. Parlament tək palatalı idi. Çoxpartiyallılıqlı AXC-nin sivil demokratik dövlət olmağından sonra verildi.

Bitərəflər qrupu ilə birləşmiş müsavatçılar parlamentdə ən çoxsaylı fraksiyanı (38 deputat) təşkil edirdilər. Sonrakı yerlər ittihadçıları (13 deputat), sosialist bloku (13 deputat), Əhrar (6 deputat), Slavyan-rus cəmiyyəti (3 deputat), milli azlıqlar fraksiyası (4 deputat), erməni fraksiyası (5 deputat) və Daşnakcılardan fraksiyası (6 deputat) tuturdu. Bitərəflər (4 üzv), partiyaların fövqündə duranlar (4), və sol bitərəflər (1) ayrıca qrup təşkil edirdilər. Parlamentdə 11 daimi komissiya təşkil olunmuşdu. Parlamentdə əsas işlək dil türk dili idi. Qeydi-türk millət vəkillərinə rus dilində çıxış etmələrinə icaza verildi. Rəsmi sənədlər türk dilində tərtib olunurdu. Azərbaycan Parlamenti fəaliyyət göstərdiyi 17 ay ərzində 134 iclas keçirmişdi. Parlamentdə 270-dən çox qanun layihəsi təqdim olunmuşdu. Onlardan 230-a yaxını müzakirə edilib, təsdiq olunmuşdu. Ümuman müzakirə olunan qanun layihələrinin 3/2 hissəsi maliyyə, ədliyyə, daxili və hərbi, 30-dan çoxu xalq maarifi, səhiyyə və əmək, 32-si isə əkinçilik məsələlərinə hasr olmuşdu. Parlament qanunvericilik və mərkəzi dövlət orqanlarını formalasdırmaq, onların

funksiyalarını müəyyən etməklə yanaşı, habelə ali dövlət nəzarətini həyata keçirmək vəzifələrini də yerinə yetirirdi.

Parlamentin iş başlamasından təxminən bir həftə sonra 1918-ci il dekabrın 13-də parlamentin sədri Ə.Topçubaşovun müavini Həsən bəy Ağayev yeni hökumət kabinetini təşkil etmək xahişi ilə F.Xoyskiyə müraciət etdi. H.Əğayevin müraciətində Vətənə xidmət yolunda Fətəli bəyin görkəmlili xidmətləri və bütün parlament fraksiyalarının onu baş nazir vəzifəsində görmək arzusu qeyd olunurdu.

F.Xoyskinin baş nazir vəzifəsindən diplomatiq şəkildə (AXC-nin ilk baş naziri səhhətindən şikayətlənirdi) imtiyətəməsinə baxamayaraq, parlament onun namizədliliy üzərində təkəd etdi. Çünkü F.Xoyskinin başçılıq etdiyi ilk hökumət kabinetini kifayət qədər müərkkəb hərbi-siyasi və iqtisadi şəraitdə işləmələrinə baxmayaq, öz üzərlərinə düşən vəzifələrin öhdəsində uğurla gəlmİŞdilər.

Yeni hökumət kabinetini parlamentin özündəki siyasi qüvvələr nisbatına müvafiq olaraq təşkil edildi. Bu yeni koalisiya hökuməti böyük çətinliklərdən sonra faktiki olaraq bütün parlament fraksiyalarının itirakı ilə ("İttihad"dan başqa) yaradıldı. "İttihad"ın koalisiyadan kanarda qalması ondan irəli gəldi ki, ittihadçılar bütün digər partiyalar tərəfindən öz vəzifəsinə layiq hesab edilən F.Xoyskinin əleyhinə idilər.

1918-ci il dekabrın 26-da F.Xoyski yeni nazirlər şurasının tərkibini parlamentin təsdiqinə təqdim etdi. Həm partiyanın, həm də bitərəf deputatlarının təmsil olunduğu hökumətin tərkibi Azərbaycan hökumətinin demokratikliyinə dələlat edirdi.

Yeni koalisiya hökumətinin təşkili başa çatan kimi general Tomson xüsusi bəyannamə ilə çıxış edərək bu hökuməti yeganə qanuni hökumət kimi tanığını bildirdi. Bu, AXC liderlərinin mühüm siyasi-diplomatik qələbəsi idi.

## Azərbaycan Milli ordusunun yaradılması

Çağdaş yüzülliyin əvvəllərində Azərbaycan milli dövlətçiliyinin bərpə edilməsində və gənc Azərbaycan Xalq Cümhuriyyətinin bütün Quzey Azərbaycanda öz hakimiyyətini bərqrəar etməsində, respublikanın qorunub saxlanmasında milli silahlı qüvvələrin fəvqələdə rolü olmuşdur. Ona görə də bu qüvvələrin yaradılması və fəaliyyət tarixi üzərində ətraflı dayanmaq, tələbələrin diqqətini bu müüm həm məsələyə yönəltmək məqsədəyənqundur.

Milli silahlı dəstələrin yaradılması zərurəti, azırbaycanlılar qarşısında artıq fevral inqilabından dərhal sonra durmağa başladı, hakimiyyətsizlik və anarxiya, qonşu bölgələrdə milli silahlı birləşmələrin mövcüdüluğu bu məsələni Azərbaycan üçün də mühüm siyasi vazifəyə çevirdi. Qafqaz müsəlmanlarının qurultayında da (1917-ci ilin aprelində), "Müsavat"ın 1917-ci ilin oktyabrında Bakıda keçirilmiş I qurultayında da milli silahlı dəstələrin yaradılması zərurəti qeyd olunurdu.

1917-ci il noyabrın 5-də Gəncədə öz işini başlayan I Qafqaz Müsəlman hərbi qurultayı Qərb cəbhəsində buraya gəlmış "Qatar süvari polku"nun bazasında Azərbaycan korpusunun yaradılması barəsində qərar qəbul etdi. Lakin zabit kadrlarının kaşkin surətdə çatışmaması və 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Azərbaycanda bərqrəar olmuş mürəkkəb hərbi-siyasi şərait üzündə Azərbaycan korpusunun yaradılması işləri çox ləng gedirdi. Ona görə də mayın 28-də yaradığı elan olunmuş AXC cəmisi 600 səngü və qılıncdan ibarət cüzi bir hərbi qüvvəyə söykəna bilordi. Tezliklə Azərbaycan ordusunda hərçılərin sayı 1500 nəfərə çatdı. Əsas tərkibi daşnaklardan ibarət olan Bakı Soveti ordusunun hücumu nəticəsində Gəncə özürünü ölüm təhlükəsi aldıqda F.Xoyski hökuməti Şimali Azərbaycanın qərbində hərbi vaziyət elan etmək və tələsik surətdə nizami ordu yaratmaq işinə girişmək məcburiyyətində qaldı.

Qafqazdakı Türk-Osmanlı qoşunlarının komandanı general-leytenant Nuru paşanın yaxından əməli iştirakı ilə Azərbaycan hökuməti sayı 5000 nəfərə çatan Əlahiddə Mütəsləman Korpusunu yaratmağa müsəssər oldu. Bu korpus 1918-ci il iyunun 26-da Osmanlı hərbi hissələri ilə birlikdə Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. AXC hökumətinin 1918-ci il avqustun 11-də elan etdiyi hərbi safər-bərliyi əsasən respublikanın 1894-1899-cü il təvəllüldü müsələman kişi vətəndaşları həqiqi hərbi xidmətə çağırıldılar.

1918-ci il sentyabrın 1-də AXC-nin Hərbi Nazirliyi yaradıldı. Ona baş nazir F.Xoyskinin özü başçılıq edirdi. General Səməd ağa Mehmandarov hərbi nazirin müavini təyin olummuşdur.

1918-ci il sentyabrın 15-də Qafqaz İsləm Ordusu ingilislər və Səntrokaspı diktatürü tərəfindən tələsik tərk edilmiş Bakıya daxil oldu. İki gün sonra AXC hökuməti də Gəncədən Bakıya köcdü.

Mudros müqaviləsinindən sonra Osmanlı qoşunlarının Azərbaycandan çıxarılmasına, noyabrın 17-dən Bakıya general V.M.Tomsonun komandanlığında 39-cu ingilis piyada briqadasının daxil olmasına baxmayaraq, AXC hökuməti nizamı milli ordunun yaradılmasına böyük diqqət yetirirdi. Qısa müddət ərzində Azərbaycan ordusunun milli-texniki bazasının yaradılması üzrə böyük təşkilati işlər yerinə yetirildi. 1918-ci il dekabrın 25-də general S.Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Ə.Şıxlinski hərbi nazirin köməkçisi vazifələrinə təyin olundular.

1919-cü il yanvarın 15-də hərbi nazirlik yanında Baş Qərargah təsis olundu. Qərargahın tərkibində indentant, mühəndis, artilleriya, hərbi sanitariya, hərbi tədris, tipografiya və s. şöbələr var idi. Martda onun tərkibindən general-kvartmeyestər şöbəsi ayrılmış və Baş Qərargahın Baş İdarəsi yaradılmışdır. General-mayor S.Sulikeviç Baş Qərargahın rəisi təyin edildi. Eyni zamanda hərbi məhkəmə və hərbi prokuror nəzarəti yaradıldı. Hərbi qanunvericilik və maliyyə-təsərrüfat məsələlərini nizamlamaq üçün hərbi nazirliyin nəzdində

Hərbi Şura yaradıldı. Bu şuraya AXC ordusunun bütün rütbəli rəhbərləri daxil idi.

Bakının mühüm hərbi-strateji əhəmiyyəti nəzərə alınaraq Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatorluğu yaradılmışdır. 1919-cu ilin iyundan Denikin ordusunun Azərbaycana soxulmaq təhlükəsi ilə əlaqədər olaraq Dövlət Müdafiə Komitəsi təşkil olundu.

1919-1920-ci illər ərzində Azərbaycanda piyada və süvari alayları, artilleriya diviziyaları və briqadaları, habelə digər hərbi-texniki hissələr yaradıldı. 1919-cu ilin sonuna yaxın Azərbaycan ordusu hər birində 3 alay olmaqla 2 piyada və 2 süvari diviziyasından ibarət idi. Süvari diviziyasında 3 alaydan əlavə pulemyotçular hissəsi və süvari-artilleriya divizionu da var idi.

1-ci piyada diviziyası 1-ci Cavanşir, 2-ci Zaqtalata və 3-Sü Gəncə alaylarından, 2-ci piyada diviziyası isə 4-Sü Quba, 5-ci Bakı və 6-ci Şimal alaylarından ibarət idi. Yaradılmış 7-ci Lənkəran alayı 3-cü piyada diviziyasının meydana çıxmاسının başlangıçını qoydu. Süvari diviziyası 1-ci tatar, 2-ci Qarabağ və 3-cü Şamaxı alaylarından ibarət idi. Bütün bunlardan əlavə, bu diviziyaların heç birinə daxil olmayan 2 qaubitsa batareyası var idi.

Yuxarıda sadalananlarla yanaşı, Lənkəran ehtiyat batalyonu polis və “yardım alayları” yaradılmışdır. Ordunun tərkibinə həmçinin 2 artilleriya briqadası, yüngül artilleriya divizionu, 3 zirehli qatar, 5 aeroplani, bir neçə hidroaeroplani və 6 zirehli maşın daxil idi.

1919-cu ilin avqustunda ingilislər Azərbaycandan getdikdən sonra Hərbi Nazirlik liman yaratmış, “Qars” və “Ərdəshan” kanoner gəmilərinən ibarət Xəzər Hərbi Donanmasını yenidən qurmuşdur.

Hərbi mütəxəssislər hazırlamaq üçün Gəncə şəhərində hərbi məktəblərin əsası qoymulmuşdur. 1920-ci ilin əvvəllərinə yaxın AXC-nin silahlı qüvvələrinin ümumi sayı 30 min nəfərə bərabər idi.

AXC hökuməti ordu və donanmayı silah, sursat və digər hərbi ləvazimatla təchiz etmək işində müəyyən çatınlıklar məruz qaldırıldı. 1919-cu il iyunun 27-də Azərbaycan-Gürcüstən hərbi-müdafia pactı parlament tərəfindən təsdiq edildikdən sonra Gürcüstəndən 12 yüngül və 12 dağ topu, 24 “Maksim” pulemyotu və 3 min ədəd tüsəng alındı. Bu da ordunun təchizi sahəsində vəziyyəti bir qədər düzəltməyə imkan verdi. Bundan əlavə, hərbi təhsil almaq üçün bir qrup Azərbaycanlı Gürcüstən hərbi təhsil müəssisələrinə göndərildi.

AXC hökuməti hərbi sənayenin yaradılması məsələsini də unutmurdu. Respublika parlamenti 1920-ci il fevralın 23-də toplantı tamiri və ordunu artilleriya ehtiyat hissələri ilə təmin etmək üçün Gəncədə hərbi zavod tikilməsi barəsində qərar qəbul etdi. Bu məqsəd üçün 670 min manat pul ayırdı. Lakin hökumətin gördüyü bütün tədbirlərə baxmayaraq, həm silaha, həm də hərbi mütəxəssislərə böyük ehtiyac var idi.

19-24 yaşlı gənclər 2 il müddətində orduya səfərbər edilirdilər. Lakin Qarabağ və Zəngəzürda Ermənistana hərbi münaqişə ilə əlaqədər olaraq Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1920-ci il mayın 1-dən etibarən 19 yaşdan 30 yaşına qədər bütün kişilərin orduya səfərbər olunması təklif edilmişdir.

AXC-nin Hərbi Nazirliyi orduda vətənpərvərlik və hərbi ruhun qaldirılmasına böyük diqqət yetirirdi. Hərbi hissələrin ştat siyahısına imamlar və mollalar daxil edilmiş, əsgərləri Azərbaycan xalqının tarixi və keçmişsi ilə tanış etmək üçün broşüraların nəşri nəzərdə tutulmuşdu. Görkəmli Azərbaycan bəstəkarı Ü.Hacıbəyli Mili Ordu üçün marş bəstələmişdir. Yeri gölmüşkən vətənpərvərlik mövzusunun bugünkü tələblərə sirayat edilməsinə də diqqəti artırmaq lazımdır.

Qısamüddətli mövcudluğunu dövründə AXC ölkənin daxili sosial-iqtisadi, mədəni həyatının dövlət müstəqilliyi qazanmış Azərbaycan xalqının arzu və istəklərinə müvafiq şəkildə yenidən qurulması sahəsində də xeyli iş görə bilmüşdür.

Respublika hökuməti fəhlələrin həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir və iqtisadi böhrandan çıxış yolları axtarır. İstehsal və mübadilə sahələrində səhmləni işin pozulması ilkin talabat mallarının kəskin bahalaşması təhlükəsini yaradırı ki, bu da öz növbəsində fəhlələrin maddi güzərənin kəskin surətdə pişəşməsinə, gənc respublikada maliyyə böhranına gotirib çıxara bilərdi.

1919-cü il yanvarın axılarında Əmək Nazirliyi fəhlələrə və sahibkarlara müraciət edərək sənayeni dirçəltmək namən onları öz aralarında əməkdaşlığı möhkəmləndirməyə çağırırdı. Eyni zamanda, hökumət zəhmətkeşlərin iş və məsiət şəraitini, hüquqi vəziyyətini yaxşılaşdırmağa söz verirdi. Lakin vəziyyətdən yeganə çıxış yolu kimi fəhlələr və sahibkarlardan əmək məhsuldarlığını tələb edəcəkdir. Təəssüf ki, Azərbaycan öz zəngin neft ehtiyatından istifadə edə bilmədi. Tomsonun başçılığı ilə 1918-ci ilin noyabrında Bakıya gələn ingilislər Azərbaycanda özlərini ölkənin sahibi kimi apardırlar. Bakıda icraedici və məhkəmə hakimiyəti bütövlükdə general Tomsonun əlinde Cəmləşmişdi. 1918-ci il noyabrın 29-dan Xəzər Gəmiçilik İdarəsinin bütün gəmiləri ingilis komandanlığının əlinə keçdi.

İngilislər Azərbaycan neftini ardi-arası kəsilmədən ölkədən daşıyıb aparırdı. Təkcə onu qeyd etmək kifayətdir ki, 1918-ci ilin dekabrından 1919-cü ilin avqustuna qədər 9 aylıq dövrə Bakıdan ümumi dəyəri 113,5 milyon rubl olan 30 milyon pud neft daşınış aparılmışdır.

Ölbəttə ki, əsasən aqrar-kəndli ölkəsi olan Azərbaycanda iqtisadi həyatın başlıca önməli məsəlesi yenə də torpaq məsəlesi idi. Lakin hökumət bu məsələni yenə də nəzardan keçirməyə tölmərmidi. Parlamentin iclasında çıxışında baş nazir F.Xoyski torpaq məsələsinin həllini Müəssisələr Məclisinin çağırılmasına dək taxira salmağı təklif edirdi. Lakin kəndlilərin son dərəcə ağır vəziyyəti hökuməti məcbur edirdi ki, bu məsələni parlamentin müzakirəsinə çıxartsın. 1919-cu il fevralın 4-də Azərbaycan parlamenti özünün 12-ci iclasında ilk dəfə olaraq aqrar məsələni nəzərdən keçirdi və menşevik-hümmətçi Səmədəga Ağamalioğlunun sədrlik edəcəyi aqrar komisiyasını yaradı.

Qeyd etmək lazımdır ki, aqrar məsələnin qatı həllində hələ xeyli əvvəl mülkədar torpaq sahibliyinin toxunulmazlığı elan olunur və hökumət bu torpaqları kənar qəsblərdən tam müdafiə etməyə söz verirdi.

Parlamentin fəhlə komissiyası əmək haqqının artırılması haqqında qanun lahiyəsi ilə çıxış etdi və əmək haqqı artımının real olaraq zəhmətkeşlərin vəziyyətini yaxşılaşdıracağı hesab edən sosialistlərin tənqidindən ilə qarşılaşdı. Qanun layihəsi müsavatçılar tərəfindən müdafiə olundu. "İttihad" isə əksinə, sosialistlər tərəf çıxdı və əslində hökumət etimadsızlıq göstərənlərdən birincisi oldu. Yenidən hökumət koalisyonasının dağılması təhlükəsi meydana çıxdı. Görönündə, açıq-əşkar şəkildə növbəti hökumət böhranı yetişirdi. Parlamentin 14-cü iclasında 1919-cu il fevralın 6-da "İttihad"ın lideri Q.Qarabəyov hökumət etimadsızlıq göstərilməsi təklifi ilə çıxış etdi. Baş nazirin bütün səylərinə baxmayaraq, ittihadçıların irəli sürdükləri hökumət etimadsızlıq göstərilməsi təklifi bütün parlament fraksiyaları tərəfindən müdafiə olundu və buna görə də 1919-cu il fevralın 25-də F.Xoyski hökuməti istefə vermək zorunda qaldı. Azərbaycan parlamenti sayca 4-cü hökumət kabinetinin yeni tərkibini ancaq 1919-cu il aprelin 14-də təsdiq etdi. 4-cü hökumət kabineti milli siyaset sahəsində Azərbaycanda yaşayan milli azlıqların

ların hüquqlarının tanınmasını, onların milli-mədəni özünəməxsusluqlarının qorunub saxlanılmasını, milli münaqışlara yol verilməməsini özünüñ birinci dərəcəli vəzifələrindən sayırdı. Fəhlə məsələsində əmək azadlığını təmin edəcək fəhlə qanunvericiliyinə xüsusi diqqət yetirilirdi. Təxirəsalınmaz hallini gözlayan aqar məsələyə hökumət bayannamasında xeyli yer verilmişdi. Lakin öz sahifi kimi N. Yusifbəyli hökumət kabinetini də bu məsələnin hallini Müəssislər Məclisinin çağırılmasındanadək təxirə saldı. Həmin vaxta qədər isə torpaq məsələsi üzrə bütün materialları işləyib hazırlamağı nəzərdə tutulurdu.

Bütün demokratik hüquqlara təminat verən Yusifbəyli hökuməti hüquqi-demokratik dövlətin yaradılması yolunda ilk addımlardan biri kimi demokratik əsaslar üzərində bələdiyyə özünüdərə orgaşaların yaradılmasını və şəhər özünüdərələrinin işinin yaxşılaşdırılmasını nəzərdə tuturdu.

Hökumət bəyanatında xalq məarifinə sahəsi üzrə nəzərdə tutulan tədbirlər də toxunulurdu. Bu sahədə ümumi icbari təhsil haqqında qanun layihəsinin hazırlanması, ibtidai və orta məktəblərin milliləşdirilməsi, milli azählərin rus və ana dilində təhsil almaq hüququnu təmin edən imtiyazlarının saxlanması və s. zəruri hesab olunurdu. AXC qısa müddət yaşasə da Quzey Azərbaycanında məarif və mədəniyyətin inkişafında az iş görmədi. Belə ki, AXC mədəni quruculuq sahəsində də çox ciddi tədbirlər hayata keçirirdi. İlk növbədə 1918-ci ilin iyunun 30-da Xalq Məarifi Nazirliyi yaradıldı. Hökumətin və Məarif Nazirliyinin 1918-ci ilin avqustun 28 tarixli qərarı ilə bütün ibtidai məktəblərdə təhsilin ana dilində-türk dilində aparılmasına keçirildi. Məktəblərdə oxuyan azərbacanlıların sayı təqribən 3 dəfə artı.

AXC-nin dövründə 637 ibtidai, 23 orta ixtisas məktəbi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlik seminarıyası, politeknik və ticarət məktəbləri fəaliyyət göstəriridər.

1918-20-ci illərdə Azərbaycanda cəmi 389 nəfər ali təhsilli müəllim var idi. Onlardan yalnız 60 nəfəri azərbaycanlı idi. Ehtiyacı nəzərə alaraq Azərbaycanda işləmək üçün 1918-ci ilin iyulunda Türkiyədən 50 nəfər müəllim dəvət olundu. Qori müəllimlər seminarıyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürürlərək müstaqil seminarıya çevrildi. 1919-cu ilin sentyabrında Bakıda kişi seminarıyası açıldı, Şuşada isə hərbi fedsel məktəbi açıldı.

Ölkənin müəllim kadrlarına ehtiyacını nəzərə alan milli hökumət takca digər ölkələrdən, başlıcası isə pedoqoji kadrların dəvət olunması ilə kifayətlənməyərək ölkənin müxtəlif yerlərində kişi və qadın müslümlər hazırlayacaq bir neçə pedoqoji kurslar təşkil etdi.

Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən həmin ilin noyabrında Bakıda Universitetin fəaliyyətə başlaması, dövlət üçün xeyli ağır olan vaxtda bu məqsədlərə xeyli bürçə vasitənin ayrılması milli dövlətimizin Vətən elmi və mədəniyyətinin ehtiyaclarına necə böyük qayğı ilə yanaşmasına nümunədir. Bütün müslümlər müsəlman tarixində ilk dünyəvi ali məktəb olan Bakı Dövlət Universiteti işləmək üçün dövrünən gəzel mütəxəssisləri dəvət edilmiş, M.Ə.Rəsulzadənin özü də burada Şərq adəbiyatından mühazira kursları oxumuşdur. Bakı Dövlət Universiteti 1919-cu ilin noyabr ayının 15-də fəaliyyətə başladı. Birinci dərs ilində BDU-nun iki fakültəsinin (tarix, filologiya və tibb) 1094 tələbə və azad dinləyici qəbul olmuşdur. Onlardan ancəq 297 nəfəri azərbaycanlı idi. Bakı Dövlət Universiteti ilk rektoru professor V.İ.Radunovski olmuşdu. Bakı Dövlət Universiteti başqa Kənd Təsərrüfatı İnstitutunun və Dövlət Konservatoriyasının açılması da nəzərdə tutulmuşdu. Lakin o dövrədə şərait buna imkan vermədi. 1919-cu ilin dekabrında xaricdə təhsil almaq üçün 100 nəfər gənc göndərildi, onlardan 45 nəfəri Fransaya, 23 nəfəri İtaliyaya, 10 nəfəri Ingiltərəyə, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Rusiyaya göndərilməli idi. Rusiya istisna olmaqla qalanları sözügedən ölkələrə göndə-

rildilər. 1919-cu ilin dekabrında "Müsəlman şərqini öyrənən cəmiyyət yaradıldı. 1919-cu ilin oktyabrında parlament mətbuat haqqında qanun qəbul etdi. Bu dövrdə Azərbaycanda 80-dən çox qəzet və jurnal nəşr olundur.

AXC dövründə milli teatrın inkişafında müsəlman və türk mədəniyyətinin ayrılması və təbliğində xeyli iş görülmüşdür.

Bəla bir məsələyə xüsusi diqqət yetirilməlidir ki, əsrin əvvəllerində yenidən dirçəlmış milli dövlətimizdə məhz dünyəvi mədəniyyətin formalasdırılması sahəsində sistemli iş aparılırdı.

1918-1920-ci illərdə milli mətbuat xeyli inkişaf tapmışdır. 1919-cu ilda qəbul olunmuş mətbuat qanunu öz forma və məzmununa görə ən demokratik hüquq aktlardan biri olaraq ölkədə hər cür senzuradan xali olan azad mətbuatın formalasması üçün əlverişli şərait yaradırdı.

Beləliklə, qısa müddət yaşamasına baxmayaraq, XX yüzilliğin başlanğıcında meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyəti ölkənin sosial-iqtisadi problemlərinin həlli və milli mədəniyyətin inkişafı sahələrində xeyli iş görməyə macəl tapa bilmışdır.

## AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİNİN BEYNƏLXALQ VƏZİYYƏTİ VƏ XARİCİ SİYASƏTİ

Müstəqilliyini elan etmiş gənc Azərbaycan Cümhuriyyəti xərici siyaset məsələlərinə də xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxilden daha çox xarici amillərlə da bağlı idi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən galəməsi üçün 1918-20-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilat strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Cümhuriyyətinin xərici siyaset idarəsinə müxtəlif vaxtlarda dövrünün ziyalıları, dünya siyasaının sirlərinə bəلد olan, çəvik diplomatik bacarığa malik F.X.Xoyski, M.H.Hacinski, M.Y.Səfərov, A.X.Ziyadxanlı başlıqlı etmişlər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Seyxüllislamov, S.Hacıbəyli, M.Y.Mehdiyev, M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmən-zəminli və digərləri yaxından iştirak etmişlər.

Miliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə məhrəbən münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyaseti baxımından Azərbaycan Cümhuriyyətinin xərici siyasetini 3 dövra bölmək olar: Türkiye oriyentasiyası dövrü (1918-ci il may-oktyabr); Qorb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarəzə dövrü (1920-ci il yanvar-aprel).

Dünya müharibəsinin son mərhələsində Azərbaycan millatının müstəqillilik arzusu Türkiyənin Qafqaz siyaseti ilə çarşazaşılarından tərəflər arasında bir-birinə olan təbii meyl onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında maddiləşməklə yeni mərhələyə daxil oldu. Bu yeni mərhələnin səciyyəvi cəhəti onlan ibarət idi ki, Azə-

baycanlıların Osmanlı dövlətinə söykənməyi milli idealla yanaşı, xeyli dərəcədə millətin fiziki varlığının hifz edilməsi zərurətindən irəli gəlirdi.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil olub. Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzallanmış Batum müqaviləsi təşkil edirdi. Müqavilədə göstərilirdi: "Bir tərəfdən Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyas-hüquqi, iqtisadi və intellektual zəminda mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlirlər". 4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfləri sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan M.Ə.Rəsulzadə və M.H.Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayışi qorumaq məqsədi ilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda möhkəmlənməyə çalışan Almaniymanın etirazına səbəb olmasın. Ona görə də qarşılıqlı razılıq əsasında Osmanlı hərbi hissələri və Azərbaycan könüllülərləndən ibarət Qafqaz İsləm Ordusu yaradıldı.

Azərbaycan-Türkiyə münasibətlərinin geislənilər dərinləşməsində 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına M.Ə.Rasulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayandı heyati göndərilməsinin böyük əhəmiyyəti oldu.

1918-ci ilin yayında Azərbaycan ətrafinda cərəyan edən beynəlxalq vəziyyət Bakının tezliklə azad edilməsinə zəruri edirdi. Dünya mühərbişəsinin sonunda Bakı Türkiye, Almaniya, İngiltərə və sovet Rusiyası arasında mübarizənin əsas obyektiňa çevrilmişdi.

Sovet Rusiyasının Almaniya vasitəsilə işə qarışması Azərbaycan hökumətinin Bakını azad etməsini xeyli yubandırıcı. Berlin dañışçıları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovnik L.Biçeraxovdan yardım almaq ümidiylər boşça çıxdı və iyul ayının axırlarında Bakı Kommunası yixildi. Səntrokaspıcılar və avqustun əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan ingilislər şəhəri Qafqaz İsləm Ordusunun hücumundan müdafiə etmək iqtidarından deyildilər. Nəhəyat, Berlində 3 aya qədər davam edən Almaniya-Rusiya danışçıları avqustun 27-də saziş imzalanması ilə nüticələndi. Sazişin 12-ci maddəsində göstərilirdi: "Almaniya Qafqazda Gürcüstən hüdüdlerindən kənarlı hərbi əməliyyatlarda hər hansı üçüncü dövlətə heç bir yardım etməyəcək. Rusiya Bakı vilayətində neft çıxarılmasını bütün imkanları daxilində artırıcaq, çıxarılan neftin 4/1-ni Almaniyaaya verəcək".

İstanbulda olan Azərbaycan nümayəndələri bu sazişə əlaqədar Almaniya səfirliyinə etiraz notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə, Avstriya-Macaristan və Bolqarıstan səfirliklərinə, habelə bitərf ölkələrin diplomatik nümayəndiləklərinə də verildi.

Az sonra Berlinə gedən Tələt paşa tacili şəkildə 27 avqust sazişinin ləğv edilməsinin Almaniyadan tələb etdi. Bu addım Bakının azad edilməsində mühüm əhəmiyyətə malik oldu. Sentyabrın ortalarında Azərbaycan-Türkiyə hərbi qüvvələri Bakıya girdi.

Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın tələyində ikinci böyük tarixi hadisə idi. Bu qələbənin diplomatik cəhətdən təmin edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakının azad edilməsi ilə Azərbaycan Cümhuriyyəti öz hakimiyyətini gənc respublikanın ərazisində bərqərar etdi.

Azərbaycan-Türkiyə münasibətlərinin Ə.M.Topçubaşovun İstanbul missiyasının böyük əhəmiyyəti oldu. O, 1918-ci il sentyabrın

28-də İstanbula gəldi və Azərbaycan hökumətinin fəvqələdə səlahiyyətli naziri kimi işə başladı.

1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. Lakin Türkiye məglubiyət ərafəsində böhran içarısında olduğu və ay yarım ərzində 3 hökumət kabinetini dəyişdiyi üçün Azərbaycanla Osmanlı dövləti arasında sabit münəsibətlər bərqrar etmək mümkün olmadı. 1918-ilin payızında Almaniya, Türkiye, Avstriya-Macarıstan və Bolqaristandan daxil olduğu Dördələr İttifaqı məğlub oldu. Oktyabr ayının 30-da təkər Turkeya üçün deyil, Azərbaycan Cümhuriyyəti üçün da son dərəcə ağır olan Mudros barışığı imzalandı. Barışığın 11-ci maddəsinə görə Türkiye ordusunu tezliklə Azərbaycanı tərk etməli, 15-ci maddəyə görə Türkiye Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.

Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi. Lakin bu etirazın elə bir əhəmiyyəti olmadı.

Mudros barışığının Azərbaycana aid maddələrinə görə Osmanlı dövlətləndən narazı qalmasına baxmayaq, onun dünya müharibəsində məğlub dövlətlərdən biri olmasından ehtiyat etməyərək noyabrın 10-da Azərbaycan hökuməti respublikanı tərk edən Türkiye ordusunun şərafını ziyan etdi. Türkiye qoşunları həmin gün Bakıdan, az sonra isə Bütün Azərbaycandan çıxdı. Bununla da Azərbaycan Cümhuriyyətinin xarici siyasetində Türkiye oriyentasiyası dövrü başa çatdı.

Birinci dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı müstəsnə dərəcədə artmışdı. Bu, bir tərəfdən Almaniya-Türkiyə blokunun Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərafəsində Rusiyada hasil

edilən neftin 83 faizi Bakıda çıxarıldı. Yaxın və Orta Şərqdə möhkəmlənmiş İngiltərə qoşunları 1918-ci ilin mayından başlayaraq Bakı istiqamətində hərakətə başladı. Lakin bu zaman Cənubi Azərbaycanda möhkəmlənmiş Türkiye qoşunları onların hərəkatını dayandırıldı və ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqustundan qədər mümkün olmadı. Bakıda XKS-nin hakimiyəti devrildikdən sonra Səntrəkasçıların ilk addımı Ənzələdə dayanmış ingilislər Bakıya dəvət etmək oldu. Avqustun 4-də polkovnik Stoksun başçılığı etdiyi ilk qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla 1000 nəfərlik ikinci hərbi dəstə Azərbaycana gəldi. Şəhərin xritian shalisi ingilisləri böyük sevincə qarşılıqlılar. Mart qırğınlarını töötmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını görürdü. Lakin Britaniya qüvvələrinin azlıq onların ümidi lərini puça çıxardı.

Bakıya gələn Britaniya qoşununun çoxsaylı olması haqqda məlumatların şaiyə olduğunu bilən Qafqaz İsləm Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu general Denstervil başda olmaqla Bakı tərk etmək məcburiyyətində qaldı. Lakin 1918-ci ilin payızında iki aylıq fasılədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiye və onun müttəfiqlərinin birinci dünya müharibəsində tam məğlubiyəti ilə bağlı idi.

1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az avval Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciətlər qəbul etdi. Müttəfiqlərin golişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Rus və erməni milli şuralarının cəhətlərinə baxmayaq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra general V.Tomson bildirdi ki, onun "Bakıda ən bacarıqlı adamlardan biri" saidığı F.X.Xoyskinin hökuməti ölkədə

koalisya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır.

Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln az sonra Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyyət kimi tanıyır.

1919-cü ilin əvvəllərindən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri Bakıda olan ingilis komandanlığı, İstanbuldakı ingilis hərbi və diplomatik nümayəndəliyi, sonralar isə Paris Konfransında təmsil olunan sülh heyəti vasitəsilə həyata keçirildi.

Azərbaycan xarici siyasetinin qarşısında duran ciddi məsələlərdən biri qoşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq, müyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan parlamentinin Dağıstan, Gürcüstan və Ermenistana göndərdiyi müraciətdə deyilirdi: "Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər müqabil dostluq və həmrəylik yapmadan yaşaya bilməzlər".

Azərbaycan hökuməti Bakıya gəldikdən sonra Dağılılar Respublikası ilə əməkdaşlığı inkişaf etdirmək üçün 1918-ci ilin oktyabr-noyabr aylarında bir sıra müqavilələr bağladı. İki dövlət arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan hökuməti ciddi maliyyə çatılıkları qarşısında qalmış Dağılılar hökumətinə 10 milyon manat həcmində yardım göstərmiş və o, Denikinin təcavüzünə məruz qaldıqda əlində olan bütün vasitələrə ona yardım göstəracığını bildirmişdi. 1919-cü il mart ayının əvvəllərində general Tomsona etiraz notasında Azərbaycan hökuməti bayan edirdi: "Dağılılar üçün ağır bir zamanda Azərbaycan hökuməti onlara lazımı köməklik göstərməyi özüñə borc sayır". Təkcə Dağıstanı deyil, bütün Qafqazı hədələyən Ağ və Qırmızı Rusiyasına münasibətdə Azərbaycan hökumətinin mövqeyi Respublika XİN-in Kuban hökumətindəki sel-

hiyyəli nümayəndəsi S.Rüstəmbəyova məktübündə öz əksini tapmışdı. Orada deyilirdi: "Bizim hökumətin fikri belədir: Kim olursa olsun, bolşevik, menşevik, denikinci və ilaxır; Azərbaycan istiqlaliyyətinə qədər edən hər kəs onu düşmənidir".

Cənubi Qafqazın üç yeni respublikası - Azərbaycan, Gürcüstan və Ersmənistan arasında sülh və sabitliyin yaradılması çox çatın oldu. Müstaqilliyin ilk günlərində Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazda Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcud vəziyyəti dəyişmək Cəhdələri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qoranına etiraz edərək Gürcüstan hökumətinin Xarici İşlər İdarəsinin başçısına yazardı: "Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin şəhəsi öz nümayəndələri vasitəsi ilə Azərbaycan Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənəm hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qoşuluq münasibətlərinin saxlanması namına Borçalı qazasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan əraziisinin yuxarına qeyd edilən hissələrin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir". Azərbaycan hökumətinin ciddi sayı ilə Qarayazidakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az sonra isə məsələnin müzakirəsi 1919-cü il aprelin 25-də Tiflisdə işə başlayan Qafqaz Konfransının gündəliyinə daxil edildi. Lakin 1919-cü ilin iyununda Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz Konfransı öz işini dayandırdı. Denikin ordusunun Dağıstan üzərinə hücumu və Cənubda doğru irəliləməsi Azərbaycan və Gürcüstan əməkdaşlığını zərurətə çevirdi. Yaranmış vəziyyətdə Ümumqafqaz

həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası Gürcüstanla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-Sü il iyunun 16-də iki dövlət arasında 3 il müddətinə hərbi-müdafia paktının imzalanması Azərbaycan Cümhuriyyətinin dəyərləri diplomatik addımı hesab edilmişdir. Bu paktla görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqaviləni bağlayan tərəflər öz öhdələrinə bir-birinə hərbi yardım göstərmək borcunu götürmüşdülər. Eyni zamanda, müqavilənin 10-cü bəndində göstərilirdi ki, "bu müqavilə barədə rəsmi məlumat verildikdən sonra Ermənistən iki həftə ərzində bu müqaviləyə qoşula bilər". Həmin müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təqdim edildi.

16 iyun hərbi-müdafia paktına uyğun olaraq tərəflər hərb-i-texniki saziş imzaladılar və birgə Hərbi Şura yaratırdılar. İngilis komandanlığının Azərbaycan-Gürcüstan müdafia paktına münasibəti əvvəlcə mənfi idi, lakin sonralar dəyişdi. Britaniyanın Şərqi Avropana və Qafqazda olan qüvvələrinin baş komandanı S.Miln Denikinin Cənubda doğru hərəkəti ilə razı olmadığı barədə baş nazir N.Yusifbəyliyə radioteleqram göndərdi.

Müstəqilliyyin ilk günlərindən Gürcüstan Respublikası ilə qurulan diplomatik əlaqələr çox çətin və ziddiyyyətli yol keçədən, 1920-ci ilin əvvəllərində normal məcraya döşdü. Hər iki respublikanın müstəqilliyyi Versal Ali Şurası tərəfindən de-fakto tanındı.

İranla münasibətlərdə də əvvəlki narazılıqlar, daha çox isə anlaşılmazlıqlar 1919-cu ilin ortalarından etibarən öz yerini əməkdaşlıq meyllərinə verməyə başladı. Həmin ilin payızında yaradılan birgə Azərbaycan-Iran komissiyasının gərgin işi nticəsində iki dövlət arasında münasibətlərin bir sıra tərəflərini əhatə edən müqavilə və saziş hazırlanırdı. 1920-ci il mart ayının 20-də iki dövlət arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandı.

Məğlubiyyətdən sonra çətin vəziyyətə düşmüş Türkiyə ilə də əlaqələr bərpa edilməyə başlamış, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəmənilı İstanbula səfər təyin edilmişdi. Azərbaycan diplomatiyası Avropa və Qafqazdakı fəaliyyətində həyatla ölüm arasında mübarizə aparan Anadolu türklərinin mənafəyini müdafiə edirdi.

Rusiya və Ermanistanla münasibətlər bütün dövr ərzində qeyri-stabil olaraq qaldı. Azərbaycan diplomatiyasının ciddi-cəhətlərina baxmayaraq "böyük dövlətçilik" mövqeyindən çıxış edən bu dövlətlərlə normal münasibətlər yaratmaq mümkün olmadı.

1918-ci ilin yayından başlayaraq türk xalqının qəddar düşməni Andronik Naxçıvan və Zəngəzur bölgələrində Azərbaycan sərhədlərini pozub dinc əhaliyi qarşı kütvləi qırğınlara başladı. Erməni quldur dastları Zəngəzur əhalisindən tələb edirdilər ki, ya Ermənistən hökumətinə tabe olsunlar, ya da Zəngəzuru boşalsınlar. Lakin əhali Andronikin bu həyəsiz talabını radd edərək öz torpaqlarının müdafiəsiənə qalxdı. 1918-ci ilin payızından Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi əməliyyatına Ermanistan hökuməti bilavasitə rəhbərlik etməyə başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qızalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini mahv etdilər və əhalisini soyqırımına məruz qoydular. Həmin ərazilərin 100 minden artıq türk-müsəlman əhalisi öz dədə-baba yurdlarından qovulub didərgin oldu.

Bu təhlükənin qarşısını almaq üçün Azərbaycan hökuməti bir sira zəruri addımlar atdı. 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qızalarını Gəncə quberniyasından ayırb markəzi Şuşa şəhəri olmaqla həmin qızalardan ibarət Qarabağ general-qubernatorluğu yaradıldı. Həmin il fevralın 12-də Xosrov bəy Sultanov general-qubernator təyin edildi. General-qubernatora tapşırıldı ki, Qarabağda separatist hərəkəti lağv edib qaya-da-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin.

Ermənistan hökuməti Qarabağ general-qubernatorluğunun yaradılmasına və Xosrov bəy Sultanovun general-qubernator təyin olunmasına dərhal etiraz etdi və belə iddia irəli sürdü ki, buranın böyük hissəsi Ermənistan ərazisidir, X.Sultanov isə ermənilərin düşmənidir.

1919-cu il yanvarın 2-də Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Ermənistanın xarici işlər nazirinə göndərdiyi teleqranda Ermənistanın etirazını əsassız sayaraq bildirdi ki, Cavansir, Şuşa, Cabrayıl və Zəngəzur qəzalrı Azərbaycanın ayrılmaz hissəsidir. Eyni zamanda, Ermənistanın etirazı suverenliyə qəsd və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdini kimi qiymətləndirildi. Onu da qeyd etmək vacibdir ki, Ermənistan Qarabağ general-qubernatorluğunun yaradılması ilə əlaqədar öz etirazını Qafqazda Böyük Britaniya qoşunlarının baş komandanı general Tomsona və müttəfiq dövlətlərinin Zaqafqaziyadakı baş komissarı Haskela də bildirmişdi. Lakin onlar Azərbaycanın Qarabağ qubernatorluğu yaratmaq və ona general-qubernator təyin etmək hüququnu müdafiə etdilər.

1919-cu il iyunun 18-də Azərbaycan Ermənistana nota göndərdi. Bu notada Ermənistanın etiraz və iddləri rədd edilərək Qarabağ məsələsində Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmamaq tələb olunurdu.

İyunun əvvəlində Şuşada vəziyyət yenidən gərginləşdi. Bu zaman Qarabağda baş vermiş hadisələr bilavasitə Erməni Milli Şurasının planı əsasında törədilmişdi.

1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyaseti nticəsində respublikanın qanuni hakimiyyəti Qarabağda bərpə edildi. Qarabağın dağlıq hissəsində, Zəngəzurdə və ermənilərin planlarına daxil olan digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpə edilməsində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov böyük xidmət göstərdi. Qaniçən Andronik onun

ciddi təkidi və müttəfiqlərin yardımını ilə nəinki Azərbaycanı, hətta bütün Cənubi Qafqazı tərk etməyə məcbur olmuşdu.

“Böyük Ermənistan” iddialarına daxil olan ərazilərdən biri da Naxçıvan bölgəsi idi. Naxçıvanda hələ 1918-ci ildə Araz-Türk Respublikası yaranmışdı. Respublikanın ərazisinə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan, Ordubad qəzalrı daxil olmuşdu. Paytaxt Naxçıvan şəhəri idi. Hökumətin Bakı uğrunda döyüşlər apardığı bir dövrda bu respublika əhalinin daşnak hückümərlərindən qorunmasında faydalı işlər gördü.

Daşnak hökuməti hələ 1918-ci ilin noyabrında Naxçıvan, Şərur-Dərələyəz, İpmidzin qəzallarını, Qars vilayətini müsəlman əhalisindən təmizləyib, Ermənistan hökumətinin hakimiyyətini bər-qərar etmək istayırdı. Lakin bu yerlərin müsəlman əhalisinin güclü münqaviməti həmin planın həyata keçirilməsinə mane oldu. Hətta ingilis komandanlığı müvəqqəti olaraq Naxçıvanın idarəciliyini Ermənistana versə də, qəza əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri olduğu üçün daşnak hökuməti bu qərarı həyata keçirə bilməmişdi. İngilislərin Zəngəzur və Yuxarı Qarabağı Azərbaycan torpaqları kimi tənyib Naxçıvanı Ermənistən idarəciliyinə vermək ideyası Azərbaycanla Türkiyənin arasını kəsmək, ümumilikdə Türkiyə ilə qalan müsəlman xalqları arasında xristian erməni dövləti yaratmaq barədə Kerzon planının tərkib hissəsi idi. Naxçıvanlıların dəyanışı və Azərbaycan hökumətinin sayıları nticəsində Ermənistən amerikanlar vəsatisilə Naxçıvana yiyələnmək niyyətləri puça çıxdı.

Ermənistən Azərbaycan arasında 1919-cu il noyabrın 23-də imzalanan sazişdən sonra Azərbaycan öz hərbi hissələrini Zəngəzurdan geri çəgirdi. Başlanan sazişə görə, toqquşmalar dayandırılmış, mübahisilə məsələlər, o cümlədən sərhəd məsələləri dənisişlər vəsatisilə həll edilməli idi. Lakin Ermənistən bu sazişi kobud surətdə pozub Zəngəzura nizami qoşun hissələri göndərdi. Azərbaycan kəndlərinin talanı və dinc əhalisi vəhşicəsinə divan tutulması geniş

miqyas aldı. 1919-cu il dekabrin 14-də Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda Ermənistan-Azərbaycan konfransı açıldı. Lakin konfrans ermənilərin günahı üzündən tərəflər arasında ziddiyəti həll edə bilməyərək işini yarımcıq dayandırıldı.

1920-ci ilin yanварında Ermənistanın hərbi əməliyyatları yenidən gücləndi. Belə bir şəraitdə Azərbaycan hökuməti erməni tacavüzünü dəf etmək üçün ciddi tədbirlər görmək məcburiyyətində qaldı.

Azərbaycanın hayatı mənafeyi Sovet Rusiyası ilə normal münasibətlər qurulmasını tələb edirdi. Yeni iqtisadi əlaqələrin hələ yaradılmadığı və ənənəvi əlaqələrin pozulduğu bir vaxtda Azərbaycanın neft, pambıq və digər xammallarının Rusiya bazarından mahrum olması Azərbaycan hökumətinin Şimal qonşusu ilə münasibətləri normallaşdırılmasını zəruri edirdi.

1919-cu ilin yazında Nazirlər Şurasının yeni seçilmiş sədri N.Yusifbəyli təşkil etdiyi hökumətin programında Sovet Rusiyası ilə iqtisadi-Ticarət əlaqələrinin bərpası vəzifəsini da irəli sürmüdü. Bundan ötrü isə ilk növbədə Azərbaycan hökumətinin bu barədə dəfələrlə müräciət etməsinə baxmayaraq, Sovet Rusiyası müxtəlif əsaslı bəhanələr göstirməklə buna razılıq verməkdən yayınındı. Bu diplomatik oyunbazlığın arxasında isə Bakı neftinə sahib olmaq iddiası durdurdu. V.İ.Leninin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinə gəndərdiyi telegramda bu niyyət açıq-aydın göstərilmişdi: "Bakımla almaq bizə olduqca və olduqca zəruridir. Bütün sayınızı buna verin...".

Hökumət çoxsaylı çətinliklərlə bağlı olan daxili problemləri həll etməyə çalışdığı bir vaxtda Azərbaycan diplomatları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınmaq və kömək əldə etmək üçün ağır mübarizə apardılar. Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Ə.M.Topçubaşov sədr, M.H.Hacınski sədrin müavini, nümayəndə heyətinin üzvləri – Ə.Seyxülislamov, Ə.Ağayev və müşavirlər M.Məhərrəmov və S.Hacıbəyov olmaqla nümayəndə heyətini tasdiq etmişdi. 1919-cu il yanvarın 18-də həmin

nümayəndə heyəti İstanbula yola düşdü. Burada onlar 1919-cu il yanvarın 20-də Parisə getmək üçün viza almış idilər. Lakin İstanbul gəldikdən sonra nümayəndə heyəti 1919-cu ilin aprelinə qədər ləngidi, çünki müttəfiq qoşunlarının komandanlığı hər vasitəyə ol atıb onun Paris Sülh Konfransında iştirakına mane olurdu. Lakin artıq 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsona görüşə bildi. Görüşün nəticələri çox da ümidiyərək deyildi. ABŞ prezidenti qeyd etmişdi ki, dönyanın kiçik əraziyələrə parçalanmasını Sülh Konfransı istəmir və Azərbaycan məsələsinə Rusiya məsələsi həll olunduqdan sonra baxıla bilər.

Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov Paris Sülh Konfransına təqdim edilmiş memorandum surətini ABŞ prezidenti V.Vilsona təqdim etmişdi. Sənəd xüsusi xəritəli vəraqdə sərhədləri göstərilməklə Qafqaz Azərbaycanının müstəqilliyinə; iqtisadi xəriti ilə birlükdə Azərbaycanın iqtisadi vəziyyəti və maliyyəsi; etnoqrafik xəriti və diaqramlarla birlükdə Azərbaycan əhalisinin etnik tərkibi dair 3 maddədən ibarət idi.

1919-cu il iyunun 13-də V.Vilson, D.Lloyd Corc, J.Klemanso, V.Orlando və baron Makinonun imzası ilə Rusiya ərazisində admiral Kolçakanlı hakimiyyətini qismən tanınmasına dair sənəd dərc olundu. Bununla əlaqədar olaraq Azərbaycan, Gürçüstan, Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndləri 1919-cu il iyunun 13-də Paris konfransının sədrinə etiraz notası təqdim etdilər.

Parisdə Azərbaycan nümayəndə heyəti İranla münasibətlər məsələsi üzrə xeyli iş gördü. Məlum olduğu kimi, Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra İran Azərbaycana qarşı ərazi iddiaları irəli sürür və onu İran dövlətinə birləşdirilməsinə tələb edirdi.

1919-cu il avqustun 19-da Londonda İngiltərə-İran müqaviləsi bağlandıqdan sonra İran Azərbaycanla bağlı ərazi iddialarından əl çəkdi. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlan-

dı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Bu müqavilənin bağlanması Azərbaycan diplomatiyasının beynəlxalq sahədə mühüm qələbəsi idi.

Bolşevik təhlükəsinin güclənməsi nəticəsində Qafqazda yanmış vaziyət Antanta ölkələrini ciddi şəkildə düşünməyə və real əməli addimlar atmağa məcbur etdi. Qırmızı Ordunun Qafqaza yelənməsi bütün Yaxın və Orta Şərqi təlatüma gotirib bolşevik idəyalarının İranda və digər Şərqi ölkələrində yayılması kömək edəcəyi aydın idi. Bu məqsədlə 1920-ci il yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Sessiyada Ingiltərə, Fransa və İtaliyanın hökumət başçıları və xarici işlər nazirləri, ABŞ və Yaponiya tərəfindən isə onların Sülh Konfransındaki nümayəndələri, həmçinin Parisdəki səfirləri iştirak edirdilər. Burada Ingiltərə naziri lord Kerzonun təklifi ilə Qafqaz respublikalarına münasibət probleminin siyasi təsflərinə aid müzakirə aparıldı. Öz çıxışında Kerzon Lloyd Corcun Azərbaycan və Gürcüstanın müstəqil dövlət kimi tanınmaq məsələsinə Ali Şuranın gündəlyinə çıxartmaq niyyətində olduğunu bildirdi. "Ermeni məsəlesi"nə gəldikdə isə onu "Türkiyə məsəlesi" ilə bir yerdə həll etmək nəzərdə tutulurdu. Xarici işlər nazirləri Azərbaycan və Gürcüstana qarşı üçtərəfli təhlükə yaranması ilə bağlı eyni fikirdə olduğunu bildirdilər. Onlar "üçtərəfli təhlükə" dedikdə, əvvələn bolşevik Rusiyası qoşunlarının Cənubda doğru irəliləməsini; ikinci, geri çəkilən Denikin qoşunlarının bu respublikalara soxula biləcəyini; üçüncü isə kamalçıların Rusiya ilə sazişə əsasən bu respublikalara daxil ola biləcəyini nəzərdə tuturdular. Vəziyyətin kəskin böhranlı şəkili alması Azərbaycan və Gürcüstan hökumətlərini Antanta ölkələrindən kömək istəməyə məcbur etdi. Bu xahişlər barədə Ali Şuraya məlumat verən Kerzon Azərbaycan və Gürcüstanın dərhal de-faktō tanınması təklifini irəli sürdü.

Yanvarın 13-də ABŞ-in Parisdəki səfiri Valles İngiltərə və Fransanın Azərbaycan və Gürcüstan dövlətlərinin müstəqilliklərini de-faktō tanımları və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.

Yanvarın 15-də Versalda hərbi ekspertlər şurası Azərbaycana və Gürcüstana hərbi kömək göstərməklə bağlı məsələləri müzakirə etdi. Şurənin işində iştirak etmək üçün Böyük Britaniyanın hərbi naziri U.Çörçil, Britaniya Imperiya Orduşu Baş Qərargahının rəisi feldmarşal H.Vilson, admirallığın birinci lordu U.Lanq, lord-admiral A.Bitti və başqları tacili olaraq Londondan Parisə gəldilər. Yanvarın 16-də hərbi ekspertlərin işi davam etdirildi. Onların iclası J.Klemanso sədrlilik edirdi.

1920-ci il yanvarın 19-da Paris Sülh Konfransının Ali Şurasının hökumət başçılarının iştirakı ilə keçirilən iclasında Cənubi Qafqaz respublikaları problemi ətraflı müzakirə edildi. Iclada Ali Şurənin 10 yanvar tarixli tapşırığına əsasən, ingilis nümayəndələri tərəfindən tərtib edilmiş memorandum elan olundu. Memorandumda aşağıdakı tədbirlər nəzərdə tutulurdu:

1. Azərbaycan və Gürcüstanın tanınması (bu tədbirlər həyata keçirilmişdi);
  2. Əvvəller Denikinə verilmiş və Potidə olan silah və sursatın Azərbaycan, Gürcüstan və Ermənistana verilməsi;
  3. Azərbaycana və Gürcüstana əlavə ərzaq, maliyyə və hərbi (silah və geyim) cəhətdən yardım göstərilməsi;
  4. Bakının müdafiəsinin möhkəmləndirilməsi üçün əlavə tədbirlərin görülməsi;
  5. Xəzər sahilərinin müdafiəsinin təmin olunması, bolşevik ordusunun Xəzər dənizinə və Xəzər donanmasına buraxılmaması, Denikinin dəniz donanmasının müttəfiqlərin ümumi istifadəsinə qaytarılması, bu mümkün olmadıqda isə onun batırılması.

İclasda müttəfiqlərin hərbi ekspertləri adından məruzə ilə Ferdinand Foş çıxış etdi. Cənubi Qafqaz respublikalarının nədə və hansı formada kömək göstərmək məsələsi kəskin mübahisələrə səbəb oldu.

Bəsliliklə, Klemanso və Çörçil Qafqaza bilavasitə qoşun gəndərmək tərəfdarı olduqları halda Lloyd Corc və Nitti köməyi hərbi sursat göndərməklə məhdudlaşdırmağı nəzərdə tuturdular.

Ə.M.Topçubaşov müttəfiqlərə Şimaldan hərəkət edən ordu ilə Qafqaz respublikaları arasında bufer rolü oynayan Dağılılar Respublikasını da-faktō tanımağı təklif edirdi.

Bəsliliklə, 1920-ci ilin yanварında Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin de-faktō tanınması Ə.M.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndələrinin diplomatik fəaliyyətlərinin uğurlu natiçəsi kimi qiymətləndirilməlidir.

1920-ci il yanvarın 2-də Azərbaycan hökumətinin fövqəladə iclası keçirildi. Yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri keçiriləcəyi elan edilmişdi, respublikanın paytaxtında mitinqlər və nümayişlərin, həmçinin Azərbaycan Ordusunun hərbi keçidinin və Azərbaycan parlamentinin təntənəli iclasının keçirilməsi haqqında qərar qəbul edildi. Azərbaycanda yanvarın 14-ü istirahət günü elan olundu.

Azərbaycanın müstəqilliyyinin elan olunması beynəlxalq aləmdə ona marağın artmasına təkan verdi. Bir çox ölkələr – Belçika, İsvəçrə, Hollandiya, Çexiya və Slovakiya Bakıda öz konsulluqlarını açmağa başladılar, İtaliya isə burada öz nümayəndəliyini yaratdı.

1920-ci il martın 20-də Azərbaycanla İran arasında sülh və dostluq haqqında müqavilə bağlandı. Müqaviləyə əsasən, İran hökuməti Azərbaycanın müstəqiliyini de-yure tanıdı. Tərəflər dostluq və iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi, həmçinin Tehranda Azərbaycan səfirliyinin, Bakıda isə Iran səfirliyinin açılması barədə öhdəliklər götürdürlər. Bundan əlavə, həmin gün Azərbay-

canla İran arasında gömrük, Ticarət, poçt-teleqraf və konsul əlaqələri haqqında saziş imzalandı. Təbrizdə isə Azərbaycanın Baş Konsulluğu fəaliyyət göstərməyə başladı.

1920-ci il aprelin ortalarında Azərbaycan parlamenti Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsvəçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumınıya, Almaniya və Rusiyada AXC-nin diplomatik nümayəndəlikləri açılması haqqında qanun qəbul etdi. Türkiyə, Gürçüstən və Ermənistən kimi qonşu ölkələrlə diplomatik əlaqələr genişləndi. Bu dövrdə Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərməyə başladı.

**APREL İSTİLASI.**  
**AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN**  
**SÜQUTU VƏ TARİXDƏ YERİ**

1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları – “Müsavat”, “Əhrar”, “İttihad”, sosialistlər, kommunistlər, bitəroflər arasında mübarizanın güclənməsi respublikada siyasi durumu pozan və sabitsizliyi dərinləşdirən mühüm amillərdən biri idi.

“Müsavat” partiyası hələ 1919-cu ilin dekabrında beşinci hökumət kabinetini təşkil edərək ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif etmişdi. Belə ki, “Müsavat” in konkret məqsədi “İttihad” partiyasının simasında parlamentin sağ hissəsini özüne tərəfkeş etmək idi. Lakin “İttihad” hökumətə daxil olmaq təklifi müqabilində üç şərti irəli sürdü: 1) Bütün müsəlman partiyalarının koalisiyasına riayət olunsun; 2) Daxili işlər naziri portfeli M.H.Hacınskiyə verilsin; 3) Dövlət nəzarəti vəzifəsi bu partiyanın nümayəndəsinə həvalə edilsin.

Dövlət nəzarəti vəzifəsini əla keçirən “İttihad” bununla da hökumətdə öz gələcək fəaliyyətinin əsas istiqamətini - dövlət strukturlarındakı qanunsuzluqlarla mübarizə aparmaq adı altında “Müsavat” in əleyhina kampaniyaçılıq istiqamətini müəyyənləşdirdi. Onların fikrincə, pozuntular və korrupsiyanın daha çox baş verdiyi struktur Ticarət və Sənaye Nazirliyi idi. Bu səbəbdən nazirlik xüsusi hücmümlərə məruz qaldı.

“İttihad”ın başladığı kampaniyani Daxili İşlər Nazirliyində davam etdirən M.H.Hacınskinin həyata keçiriliyi tədbirlər nəticəsində çoxlu məmər xidmətdən kənarlaşdırıldı. M.H.Hacınskinin bu hərəkətləri, həminin fəhlə liderləri və kommunistlərlə yaxınlaşması parlamentin müsavatçıları və bitəroflər fraksiyasında etirazlara səbəb oldu. “İttihad” kommunizmin Qərb imperializmə qarşı mübarizədə müsəlman dünyasına göstərdiyi köməyi onun ateist xarakterində-

ki günühi yuyub təmizləyən əvəz sayaraq kommunistlərlə ittifaqa çağırır, Rus Sovet ordusunun Antantaya qarşı mübarizə aparan Türkiye ilə birləşməsi üçün Azərbaycana buraxılmasını tələb edirdilər. Bir-birinə əks cəbhədə parçalanmış Türkiyənin özündə də müəyyən qüvvələr belə mövqə tuturdu.

Türkiyə qoşunları Mudros müqaviləsinin şartına görə Azərbaycandan çıxarılsa da, burada Türkiye amili qalmadı idi. Mustafa Kamal müttəfiqlərə qarşı çıxdıqdan sonra Türkiyənin nüfuzu Azərbaycanda yenidən yüksəldi, “gənc türklər”də Sovet Rusiyası ilə əməkdaşlıqla Qərb imperializmə qarşı mübarizə aparmaq üçün mümkün üstünlükler görürdülər. Buna görə də həm onlar, həm də kamalçılar Sovet Rusiyası ilə six əlaqə yaratmağa çalışırlardı. Azərbaycan isə bu əlaqələrin yaradılması üçün əlvərilişli yer hesab olundu, çünki sovet köməyi müharibə edən Anadoluya Azərbaycanın keçərkər çatdırılma bilərdi.

Azərbaycan cəmiyyətindəki sabitliyə ciddi təsir edən amillərən biri da “Müsavat” partiyasının sıralarındakı qeyri-müəyyənlilik idi. Partiyanın sol qanadı kifayat qədər güclü şəkildə ondan ayrılmaga meyllanmışdı. Bu qanad hökumətin daxili və xarici siyasetini kəskin şəkildə tənqid edirdi. Bitəroflər qrupunun lideri Behbud Xan Cavanşir və “Müsavat” partiyasının üzvü M.H.Hacınski də Sovet Rusiyası ilə dostluq münasibətləri yaradılmasına tərəfdar idilər. Azərbaycanın siyasi xadimlərinin dövlət idarəciliyi və siyaset-diplomiya təcərübəsinin olmaması da özünü göstərirdi.

Birləşmədən bir qədər əvvəl “Hümmət” partiyasında parçalanma baş verdi. Parçalanmadan sonra sol hümmətçilər R.A.Axundovun başçılıq etdiyi Azərbaycan eserlər partiyası ilə birləşməyə cəhd göstərildilər. Təşəbbüs uğursuzluqla nəticələndi. Müsəlman eserlərinin kommunistlərlə əlaqə yaratmaq cəhd iki baş tutmadı, çünki eserlərin fikrincə formalşamadqa olan Azərbaycan Kommunist Partiyasının tərkibinə yalnız Azərbaycanlılar daxil olmalı idi.

Ədalətçilərin fəaliyyəti kommunistlərin rəhbərliyi altında genişləndi. 1919-cu ilin avvəllərində keçirilən konfransda onların B.D.Ağayev, M.D.Ağayev, R.Karimov, İ.Basir, S.C.Cavazdadədən (Pişəvaridən) ibarət (RK (b) P Bakı təşkilatı, "Hümmət" və "Ədalət") MK seçildi.

Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11-12-də Bakı şəhərində keçirilən I qurultayında Azərbaycan Kommunist Partiyası yaradıldı. Bu vaxtdan etibarən kommunistlərin silahlı üsyanı hazırlığı başlandı.

Respublikada siyasi vəziyyətin sabit olmaması parlamentin və hökumətin işində da öz əksini tapdı. Yeni hökumətdə əmək və əkinçilik naziri vəzifəsini tutmuş Ə.Pepinov 1919-cu il dekabrın 28-də həmkarlar təşkilatlarının iştirakı ilə fəhlə məsələsinə dair müşavirə keçirdi. Nazir fəhlələrdən ona kömək göstərmələrini xahiş etdi və fəhlələr isə onun verdiyi bütün vədlərə əmək edildikdən sonra kömək göstərəcəklərini bildirdilər. Fəhlə sinfinin manafeyini müdafiə etmək şəarı ilə kommunistlər milli hökumət qarşı mübarizə aparırdılar.

Parlamentdə çoxsaylı siyasi partiyaların olması və onların arasındaki daimi mübarizə Azərbaycan Cümhuriyyətinin mövcud olmuş bütün müddət ərzində hökumətin vəziyyətini ağırlaşdırırdı.

Bələ ki, 28 aprel gündündə düz 4 ay əvvəl "Müsavat" partiyasının görkəmli üzvləri və parlamentin bitərəflər qrupu - cəmi 12 nəfər F.Xoyskinin kabinetində toplasdılar. Toplantuda baş nazir N.Yusifbəyli başda olmaqla müsavatçı nazirlər də iştirak edirdilər. Bu tarixi müşavirədə ölkədə vəziyyətin son dərəcə ciddi olması yekdilliklə etiraf olundu və dərhal təxirəsalınmaz tədbirlər görülməsi tələb edildi. Hökumət aşağıdakı tədbirlərdən ibarət təklif verildi:

1. M.H.Hacinski daxili işlər naziri vəzifəsindən kənarlaşdırmaq və onun yerinə kommunistlərlə mübarizə aparmağa qabil olan adam təyin etmək;

2. M.H.Hacinski ilə birlikdə digər sosialist nazirlərin gedəcəyi halda onları dərhal başqları ilə əvəz etmək;

3. Parlamenti buraxmaq və hökumət xarici siyaset və ölkənin müdafiəsi işində ən geniş səlahiyyətlər vermek;

4. 6 aydan sonra Müəssislər Məclisinə seçkilər keçirmək.

Lakin hadisələrin sonrakı gedisi nəzərdə tutulan bu tədbirləri həyata keçirməyə imkan vermədi. Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR Xalq Xarici İşlər Komissarı Q.V.Çicerinin aqşvardiyaçı Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifi ilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota Azərbaycanı Rusyanın daxili münaqişələrinə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevidən başqa bir şey deyildi. Çicerin notasının əsas məqsədini başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski onun təklifini rədd etdi. Bolşevik təhlükəsinin real olduğunu nəzərə alan F.Xoyski hökumətdən respublikada fövqəladə vəziyyət tətbiq etməyi, parlamenti buraxılmasını, yaxın vaxt ərzində Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb etdi.

Sovet Rusiyasına münasibət məsələsi Azərbaycanın siyasi partiyaları arasında əsas ziddiyət nöqtəsinə çevrildi. Sosialistlər və ittihadçılar Çicerinin notasına müsbət cavab vermək tərəfdarı idilər.

Hökumətin siyasetinə qarşı onun bəzi üzvləri də müxalifatçı mövqə tutdular. Əsas mübahisə Sovet Rusiyasına loyal münasibətin tərəfdarı daxili işlər naziri M.H.Hacinski ilə Rusiya təzyiqinə qarşı radikal tədbirlər görülməsinin tərəfdarı olan xarici işlər naziri F.Xoyski arasında baş verdi. Radikalalar qalib gəldilər və 1920-ci il fevralın 18-də M.H.Hacinski daxili işlər naziri vəzifəsindən getdi, lakin Ticarət, sənaye və ərzəq naziri vəzifəsini tutdu.

Martin ortalarında müsavatçılar və bitərəflər fraksiyasının birgə iclasında bu məsələ tam kəskinliyi ilə qoyuldu. M.H.Hacinski öz baxışlarını şərh etdi. F.X.Xoyski başda olmaqla digər qrup

M.H.Hacınskinin məruzəsini mənfi qarşılıdı. F.Xoyski qeyd edirdi ki, "heç bir rus partiyası, heç bir Rusiya hökuməti heç vaxt Zaqafqaziya respublikasının müstəqilliyini tanımayaq və yalnız Qafqaz xalqlarının güclü ordusu və əldə silah müstəqilliyini qorumaq əzmi olduğunu zaman Qırmızı Moskva bizimlə hesablaşacaq və bizim sərhədlərimizi keçməyəcəkdir". Buna görə də sərt xəttin tərəfdarları respublikanı müdafiə etmək üçün bütün zaruri tədbirləri görməyə və ölkəni kommunist ünsürlərdən və onlara rəğbat bəsləyənlərdən təmizləməyə çağırıldı. Bu tədbirləri həyata keçirmək üçün onlar hökumətə fəvqələdə salahiyatlar vermayı və vaxt itirmədən qonşu respublikaları Qafqazın birgə müdafiəsinə çağırmağı təklif etdilər. Lakin sərt kurs tərəfdarlarının təklifləri qəbul edilmədi.

Azərbaycan hökumətində daxili mübarizənin davam etdiyi bütün dövr ərzində Sovet Rusiyası tərəfindən təzyiq hiss olundurdu. Xarici işlər naziri F.Xoyskinin Rusiya ilə hərbi ittiifaqdan imtina etməsinə cavab olaraq 1920-ci il yanvarın 23-də Çiçerin ikinci notanı göndərdi və Azərbaycanı Rusiyadakı hərbi münaqişəyə cəlb etmək üçün yenidən təşəbbüs göstərdi.

1920-ci il martın 17-də V.I.Leninin Qafqaz çəhəsi Hərbi-İngilabi Şurası adından göndərdiyi teleqram sovet hökumətinin Azərbaycana münasibətindəki gizli niyyətlərdən xəbər verir: "Bizim üçün Bakını əla keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin, həm də bayanatlar sərf diplomatik olmalıdır, möh-kəm yerli sovet hakimiyyətinin hazırlanmasında maksimum yaqınlıq əldə edilməlidir".

F.X.Xoyski Q.V.Çiçerinin yeni notasını cavabsız qoymadı və 1920-ci il martın 7-də Azərbaycan xarici işlər nazirinin daha qətiyyətli şəkildə tərtib olunmuş üçüncü notasını göndərdi. F.Xoyski qeyd edirdi ki, mehribən qonşuluq münasibətlərinin yaradılması yalnız hər iki tərəfin suverenliyi əsasında həyata keçirilə bilər və

məhz bu cəhətdən Azərbaycan hələ Sovet Rusiyası tərəfindən heç bir həmrəylilik görməmişdir.

Siyasi dairələrdə Rusiya ilə əlaqələr yaratmağın vacibliyi yaxşı başa düşültürdü. Bu əlaqələrin pozulması nəticəsində Azərbaycan iqtisadiyyatı, xüsusən neft sənayesi ağır böhran keçirirdi. Nəticədə hasil edilən neftin miqdarı ixrac edilən neftin miqdarına uyğun gelmirdi. Bakıda orta hesabla ayda 18-19 milyon pud neft çıxarılır, amma onun cəmi 5-6 milyon pudu ixrac edildi. Buna görə də Sovet Rusiyası ilə iqtisadi əlaqələr yaradılması və əmtəə mübadiləsinin başlanması qaçılماz zərurətə çevrilmişdi. Lakin belə əmtəə mübadiləsi yalnız xalqların hüquqi bərabərliyi və suverenliyi prinsipləri əsasında mümkün idi.

"Müsavat" in M.H.Hacınskinin daxili işlər naziri vəzifəsindən geri çağırmaq niyyətindən xəbər tutan "İttihad" hökumət koalisiyası haqqında öz razılışmasını ləğv etmək və hökumətdəki nümayandığını geri çağırmaq haqqında qərar qəbul etdi. Daxili işlər naziri vəzifəsinə yeni namizəd məsələsində "Müsavat" heç bir güzəştə getmək istəmədi və bu vazifəyə yalnız "Müsavat" partiyasının üzvünü irəli sürəcəyini bildirdi. Daxili İşlər Nazirliyini gücləndirmək üçün "Müsavat" partiyası fevralın 23-də bu vazifəyə hökumətin ən gənc üzvü olan M.Vəkilovu, onun müavini vəzifəsinə isə partiyanın radikal mövqeli liderlərindən olan Ş.Rüstəmbayovu məsləhət götürdü. Məhz onların sayı ilə dövlətə zidd ünsürlərə qarşı fəal mübariza başlandı. Bolşeviklər içərisində həbslər keçirildi, fəhlə klubları və an irticəçi, ciddi müxalifat mövqeyində olan qəzetlər "Edinaya Rossiya", "Növiy mir" və s. bağlıdı.

Lakin partiya fraksiyaları arasında danışqlar heç bir müsbət nəticə vermədi. "İttihad" partiyası "Müsavat"ı hakimiyyəti zorla əla keçirməkdə ittihəm etməkdən də çəkinməyərək bildirdi ki, "Müsavat" parlamentdə çoxluğu təsadüfən qazandığından onun iqtidarda olması qanunsuzdur.

Sosialistlerin və "İttihad" nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin sütutunun qarşısını almaq iqtidarda deyildilər.

Bələliklə, müstəqillik mövqeyində duran bütün siyasi qüvvələrin səmərəli işbirliyi quracağına bəslənən ümidi özünü doğrultmadı.

Hökumət başçısı vəzifəsini tutmaq imkanı olmayan "Əhrar" və "İttihad" partiyaları müsavatçıların ən loyal nümayəndəsi saydıqları M.H.Hacinskinin namizadlılığı ilə razılaşdırılar. Sosialistlər üç nəzir vəzifəsini tələb edir, daxili işlər, xarici işlər və hərbi nazir vəzifələrinə C.Hacinski, A.Səfikürdski və B.Rzayevi təklif edirdilər.

Yeni hökumətin təşkilini prinsipləri ilə razılaşmayan "Müsavat" partiyası üzvlərinin bir hissəsi M.H.Hacinskinin yaratdığı hökumətə daxil olmaq təklifindən imtina etdilər.

Azərbaycan kommunist təşkilatları əsas gücü fəhlələrin və döyüd dəstələrinin silahlanmasına sərf edir, silahlı təşkilatın hazırlanmasına özlerinin ən yaxın məqsədləri hesab edirdilər. Azərbaycan kommunistlərinin Həştərxanla əlaqəsi bu sahədə işi yüngülləşdirdi. Həştərxan vasitəsilə Moskvadan göstərişlər daxil olur, bolşevik şəlləri, silah ehtiyatları və pul vəsaiti götürüldür. Bu dövrə V.I.Leninin göstərişi ilə RK (b) P-nin Bakı Komitəsinin sərəncamına "hərbi məqsədlər üçün" 15 milyon manat pul göndərilmişdi. Silah Həştərxandan başqa Orta Asiyadan da gətirilirdi. 1920-ci ilin mart ayı ərzində Türküstən cəbhəsi komandanlığının köməyi ilə Krasnovodskdan Bakıya qayıqlarla 2 minə yaxın tüfəng, çoxlu döyüş sursatı və pul vəsaiti gətirilmiş, bunlar Qaraşəhərdə və Bayıldı düzəldilmiş xüsusi anbarlarda gizlədilmişdi.

Yeni hökumət yaratmaq səlahiyyəti almış M.H.Hacinski Azərbaycan kommunistləri ilə danışqlara girərək onlara nazir vəzifələri təklif etdi. Lakin kommunistlər bu təklifə razi olmadılar.

Yaxınlaşan "bolşevik təhlükəsinin" bütün ciddiliyini başa düşən F.Xoyski özünün həmkarı Y.P.Gegeçkoruya hələ 1919-cu il

iyunun 27-də Gürcüstanla Azərbaycan arasında general Denikinə qarşı yönəlmüş birgə müdafiə taktikasının şartlarını reallaşdırmaq üçün zəruri tədbirlər görməyi təklif etdi. Lakin Azərbaycanla hərbi əlaqələrin belə konkretləşdirilməsi artıq o dövrə Gürcüstan hökumətinin mənafeyinə uyğun golmirdi. Həmin dövrə Gürcüstan nümayəndəsi Uraqadze Moskvada öz hökuməti adından Çiçerinlə Gürcüstanın sovet rusiyası tərəfindən tanınması barədə danışçılar apardı.

Öz müstəqilliyi uğrunda Qərb dövlətləri ilə mübarizə aparan və Sovet Rusiyasının hərbi və diplomatik yardımına ehtiyacı olan Türkiyə isə Şimal qonşusu ilə six əlaqələr yaratmağa çalışırı. Ankara hökumətinin RSFSR hökumətinə ilk rəsmi müraciətində - M.K.Atatürkün V.I.Leninə 1920-ci il 26 aprel tarixli məktubunda qeyd edilirdi ki, "Sovet qüvvələri Gürcüstana qarşı hərbi əməliyyata başlamaga və ya diplomatik yolla öz nüfuzu vasitəsilə Gürcüstani ittifaq girməyə məcbur etsə, ingilisləri Zaqqafqaziyadan qovmaqça çalışsa, Türkiyə imperialist Ermənistana qarşı hərbi əməliyyatları öz üzərinə götürür və Azərbaycan Cümhuriyyətini sovet dövləti dairəsinə girməyə məcbur etməyi öhdəsinə alı". Bunun məqabilində Türkiyə sovet Rusiyasından ilk yardım kimi qızılı 5 milyon türk lirası, həcmi və miqdarı danışçılar zamanı müəyyən ediləcək silah və sursat, həmçinin bəzi hərbi-texniki vasitələr, tibbi-sanitariya materialları və ərzaq xahiş edirdi. Tərkibində keçmiş Türkiyə hərbi asırlarından təşkil olmuş hərbi hissələr olan 11-ci ordunun Bakıdan yan keçməklə Antanta qoşunlarına qarşı mübarizə aparmaq üçün Qarabağ və Ermənistandan keçərək Anadoluya gəlməsi nəzərdə tutulurdu. Sovet Rusiyası isə öz növbəsində hər vasitə ilə hərbi-strateji cəhatdən çox mühüm olan regionu, ilk növbədə Bakı neft sahə rayonunu əla keçirməyə, Yaxın və Orta Şərqi qapısında möhəkmənlənməyə çalışırı.

1920-ci ilin aprelin 8-də RK(b)P Mərkəzi Komitəsinin Plenumu RK(b)P MK-nin Qafqaz Bürosunun yaradılması haqqında

qərar qəbul etdi. Büronun tərkibinə S.M.Kirov, A.M.Nazaretyan, N.Nərimanov, Q.K.Orconikidze, Y.D.Stasov və b. daxil oldular.

Bakıda üşyan başlığı halda birgə hərəkəti əlaqələndirmək məqsədilə RK(b)P Qafqaz Diyar Komitəsinin bürosu, AK(b)P və Kirovun XI Ordunun komandanlığı ilə yazılmaları bütün aprel ayı ərzində davam edirdi. XI Ordunun komandanlığı, RK(b)P Qafqaz Diyar Komitəsi və AK(b)P nümayəndlərinin iştirakı ilə aprelin 22-də Bakıda və aprelin 25-də Port-Petrovskda keçirilən müşaviralarda qarşadakı birgə əməliyyatlar planını təsisi ilə müzakirə etdi. Bu plan aprelin 27-də Bakıda kommunistlərin silahlı çıxışını və həmin gün XI Ordunun Azərbaycan sərhəddini keçməsini nəzərdə tuturdu.

Aprelin 27-də şəhər tezden kommunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun ənənələrində on mühüm obyektləri – dəmiryol vağzalını, poçtu, teleqrafi, radiostansiyani, polis məntəqələrini, iki neft mədənlərini, sənaye müəssisələrini, hərbi və Ticarət idarəməsini və s. yerləri əla keçirməyə başladılar. Eyni zamanda, hərbi nazir S.Mehmandarov zabitlərə yeni hökumətə təbe olmağı əmri etdi.

1920-ci ilin aprelində Bakıda hərbi çevrilisin hazırlanması və keçirilməsində burada olan Türkiye hərbi xidmətçiləri və kommunistləri fəal rol oynayırdılar. Məhz onların köməyi noticasında şəhərdə bir çox mühüm obyektlər, o cümlədən dəmiryol vağzalı tutuldu, şəhərin hərbi qubernatoru M.Q.Tlexas həbs edildi. Məhz Türkiye zabitləri və əsgərləri hökumətin Bakını tərk etmək cəhdinin qarşısını aldılar.

Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əhəmiyyətli rol oynadı. Donanma gəmilərinin heyəti bu dövrdə kommunistlərən və onlara rəğbət bəsləyən matroslardan ibarət idi. Hakimiyətin 2 saat ərzində Azərbaycan İnqilab Komitəsinə təhlif verilməsini ultimatumla tələb edən hərbi gəmilər sahildə düzüldülər və öz toplarını hökumət orqanları binalarına tuşladılar.

Aprelin 27-də günorta artıq hərbi drujinaların faktiki olaraq şəhərdə vəziyyətə tam nəzarət etdiyi və XI Ordunun ön hissələrinin Azərbaycan Cümhuriyyəti ərazisində olduğu vaxtda Azərbaycan İnqilab Komitəsi qanuni hökuməti devirib hakimiyəti qəsb etməsinə qanuni don geydirməyə çalışırı. Bu məqsədə aprelin 27-də saat 11-də başda H.Sultanov olmaqla kommunistlərin nümayəndə heyəti AK(b)P MK, RK(b)P Qafqaz Diyar Komitəsi Bakı Bürosu və Mərkəzi Fəhlə Konfransının adından hakimiyəti N.Nərimanovun başçılıq etdiyi Sovet fəhlə-kəndli hökumətinə təslim etmək barədə Ç.İldırım tərəfindən tərtib olunmuş ultimatumu parlamentə təqdim etdi. Cavab 2 saat ərzində verilməli idi, əks halda bolşeviklər atəşənmişlər.

Həmin ultimatumu müzakirə etmək üçün parlament iclasından əvvəl M.H.Hacınski, M.Ə.Rəsulzadə, Q.Qarabəyov, A.Səfikürdski, A.Qardaşov və Ağamalıoğlundan ibarət komissiya yaradıldı. Komissiya ultimatumu cavab olaraq öz şərtlərini hazırladı və bu şərtlər parlamentin müzakirəsinə verildi.

N.Yusibbəylinin yanında məhdud dairədə keçirilmiş müşavirədə Ş.Rüstəmboylu bəzi deputatlara qan tökülməsinə yol verməmək üçün Bakıdan çıxmağı və bolşeviklərə qarşı mübarizəni təşkil etmək üçün Gəncəyə köçməyi təklif etdi. Lakin onun təklifini toplantı iştirakçıları qəbul etmədi. Saat 20:45-də Azərbaycan parlamentinin tacili iclası açıldı. Gündəlikdə bir masala - Azərbaycan İnqilab Komitəsinin hakimiyəti təhlif vermək barəsində ultimatumu məsəlesi durdu. Müzakirə başlamazdan əvvəl çıxış edən hərbi nazir S.Mehmandarov silahlı müqavimətin mümkün olmadığını bildirdi.

Ultimatumun mətnini oxuyan və öz təslimcilik mövqeyini nümayiş etdirən M.H.Hacınski ultimatumun şərtlərini qəbul etməyi təklif etdi və deputatları inandırmağa çalışıdı ki, XI Qızılı Ordu Bakıya girmədən Türkiyəyə köməyə keçmək niyyətindədir. Qızığın müzakirələrin gedisiində çıxış edən müxalif parlament fraksiyalarının

nümayəndləri: S.Ağamalioğlu ("Hümmət"), Q.Qarabəyov ("İttihad"), A.Səfikürdski (sosialist bloku), A.Qardaşov ("Əhrar") M.H.Hacınskinin hakimiyyəti təhvil vermək töklərini müdafiə etdirər.

"Müsavat" fraksiyası adından onun sədri M.Ə.Rəsulzadə çıxış edərək dedi: "Biza kobud ultimatum verilmişdir. Bizim xilaskarımız hörmət etdiyimiz Türkiyədir. Biz öz müstəqilliyimiz tapdalanaşması şərtlə Türkisiyə köməyə gedən qüvvələri müdafiə edirik. Lakin cənablar, bizim razılığımızı sorusından serhdələrimizi keçən qüvvələr biza dost deyil, düşməndir! Bu ultimatumun qəbul edilməsi hakimiyyəti dost maskası geymiş düşmənə vermək deməkdir! Biz buraya millatın iradesi və arzusu ilə golmış və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar". Bununla belə, vətəndaş müharibəsi təhlükəsinə nəzərə alan "Müsavat" fraksiyası Azərbaycanın müstəqilliyinin saxlanacağı şərtlə komünistlərin ultimatumunu qəbul etmək haqqında çoxluğun fikrinə qoşulmağa məcbur oldu.

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Komitənin tərkibi onun qayıbı seçilmiş sədri N.Nərimanov, A.Alimov, D.Bünyadzadə, M.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov və H.Sultanovdan ibarət idi. Komitə radio vasitəsilə RSFSR hökumətinə "Qırızı Ordu hissələrini göndərmək yolu ilə dərhal real kömək göstərmək" haqqında rəsmi xahişlə müraciət etdi. Müraciət əslində formal xarakter daşıyırıldı. Səsverme naticasında (əleyhina 1 nəfər, bitəraf qalanlar 3 nəfər, səsvermədə iştirak etməyənlər 3 nəfər) 1920-ci il aprelin 27-də axşam saat 11 radalarında parlament hakimiyyətinin Azərbaycan İnqilab Komitəsinə verilmesi haqqında qərar qəbul etdi. Parlament sədrinin müavini M.Y.Safarov və İşlər İdarəsinin direktoru M.Vəkilov tərəfindən imzalanmış sənəddə hakimiyyətin verilmesi şərtləri göstərilirdi: "Nəzarınızə çatdırırıq ki, biz aşağıdakı şərtlərlə hakimiyyəti təhvil veririk:

1. Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaysanın tam müstəqilliyi saxlanılır;

2. Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumət müvəqqəti orqan olaşdırır;

3. Hər cür xarici təzyiqlərdən asılı olmayaraq Azərbaycanın qəti idarə formasını Azərbaycan Fəhlə, Kəndli və Əsər Deputatları Soveti simasında Azərbaycanın ali qanunvericilik orqanı müəyyən edəcəkdir;

4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır və yalnız məsul vəzifə tutan şəxslər dayisidirilir;

5. Yeni təşkil olunan müvəqqəti kommunist hökuməti parlament üzvlərinin həyatının və əmlakının toxunulmazlığına töminat verir;

6. Hökumət Qırızı Ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün tədbirlər görücəkdir;

7. Yeni hökumət kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq Azərbaycanın müstəqilliyinə son qoymaq məqsədi güden bütün xarici qüvvələrə qarşı qəti tədbirlərlə və bütün vasitələrlə mübarizə aparacaqdır".

Qərarın yekun hissəsində göstərildi: "Azərbaycan parlamenti özünün fəvqələdə iclasında səs çoxluğu ilə bu şərtləri qəbul etmişdir və onu Sizin nəzərinizə çatdırıq". M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi Azərbaycan Xalq Cümhuriyyəti "öz edamına özü qol çəkdi".

Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl A.Mikoyan, Q.Səbiyev və Q.Musabəyov gətirən 72 minlik XI Qırızı ordu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərəkəndə ordu hissələrinin müqavimətini qırmaqla Bakıya doğru hərəkət etdi. Müqavimətin mənasız olduğunu başa düşən general Ə.Sixlinski minalanmış körpülərin partladılması əmrini ləğv etdi. Aprelin 27-də axşam saat 21-də Biləcəri stan-

siyası Sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmələ" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldu. Onların irəliləməsi zamanı başda Xəlil paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini XI Orduya müqavimət göstərməməyə çağırın Türk-ya zabitləri qrupu sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyanın hissələri Şamaxı və Ağsuya daxil oldular, mayın 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.

Mayın 1-də Volqa-Xəzər Hərbi Donanmasının gəmiləri Bakı limanına daxil oldu. Mayın 3-də və 4-də Lənkərən və Astaraya hərbi dəniz desantı çıxarıldı. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Cümhuriyyətinin demək olar ki, bütün ərazisini nəzarət altına alırdı. Beləliklə, bolşevik Sovet Rusiyasının hərbi müdaxiləsi ilə suverenliyini bayan etmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, hakimiyyət kommunistlərin əlinə keçdi. Beləliklə, Azərbaycanın tarixində mühüm hadisə olan 23 aylıq iстиqlala son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı, hakimiyyət kommunistlərin əlinə keçdi.

AXC hakimiyyətinin devrilməsi ciddi daxili və xarici sabəblərin nəticəsidir. 1920-ci ilin yazında respublikada getdikcə dərinleşən siyasi sabitsizlik ölkədə fəaliyyət göstərən müsəlman partiyaları - "Müsavat", "Əhrar", "İttihad", sosialistlər, bitarəflər qrupu və b. arasında gedən mübarizənin qızışması ilə müşayiət olundur. İki ilə yaxın bir müddətdə 5 hökumət kabinetinin bir-birini əvəz etməsi həmin mübarizənin nəticəsi idi. Azərbaycanın rus-sovet ordusı tərəfindən istilası ərefəsində siyasi partiyaların qarşılığının o qədər kəskinleşmişdi ki, həmin ərefədə yeni hökumət kabinetini təşkil etmək heç cür mümkün olmadı.

Respublikada vəziyyəti mürəkkəbləşdirib dərinləşdirən digər ciddi amil o idi ki, hökumət dövlət ərazisinin bütövlüyünü təmin et-

mək üçün erməni daşnakları ilə mübarizəyə həddindən artıq iqtisadi və hərbi ehtiyatlar cəlb etmək məcburiyyətində qalmışdı. Lakin bu vaxt dərinləşməkdə olan siyasi və iqtisadi böhranın mövcüdügüna baxmayaq, Azərbaycanda "inqilabi şəraitin yetişməsi" deyilən bir vəziyyət yox idi. O zaman Azərbaycan xalq üçün aşkarla olan ən vacib məsələ müstəqilliyin nəticələri idi.

N.Nərimanov çevrilisindən bir neçə ay öncə Moskvaya Azərbaycandakı vəziyyət barədə məlumat verərkən ərzəq məsələsinin yaxşı vəziyyətdə olduğunu, Azərbaycana gedisi-galisin sərbəstliyini, hər iştirakatdə qəzet nəşrini, mətbuat azadlığını, çoxpartiyalı parlament fəaliyyətini, əmək birjasının mövcüdüllüğünü, ziyanlı əməyinin yaxşı qiymətləndirildiyini (onlara yaxşı əməkhaqqı verildiyini), 5 may və 14 avqustda uğursuz tətillərdən sonra fəhlələrin nüfuzunun qismən enməsini, yalnız müsəlmanlardan ibarət nizami ordunu, onun başında təcrübəli generalların durduğunu, əsgərlərin normal təminatını ətraflı şəhər etmişdi. Müştəqil dövlət quruculuğu üçün əlavəlişli olan belə bir şərait arzulayan Moskvadakı Kommunist mərkəzi yerli kommunist hərəkatı təşkilatlarının öz güclərini və səylərini vahid Azərbaycan Kommunist Partiyasında birləşdirəsinə nail oldu. Beləliklə, Azərbaycan qəsb etmək üçün daha bir ciddi zəmin yarandı. Yerli kommunistlər istilanın iştirakçıları və Mərkəzin arxalandığı əsas qüvvə oldu. Yerli partiya təşkilatlarından birinin 28 apreləndən sonrakı hesabatında deyilirdi: "Əgər inqilab qansız keçib, Müsavat hakimiyyəti devrilibsa, bu o demək deyil ki, bizim partiyamız güclü idi. Bu ona görə belə oldu ki, XI Qırmızı Ordu güclü idi". Aprel hadisələrinin bilavasitə iştirakçılarından biri və milli hökuməti hakimiyyəti bolşeviklərə vermək barədə ultimatum təqdim etmiş Həmid Sultanov 1920-ci ilin oktyabrında AK (B) P-nin II qurultayındakı çıxışında göstərirdi ki, hakimiyyətin devrilməsi üçün MK heç bir fəhləyə, heç bir kəndliyə göstəriş verməmişdi. O, deyirdi: "Biz bilirdik ki, indidə olmasa, sabah, ya da o birisi gün qırmızı süngü burada olacaqdır. Belə də oldu, biz Sovet hakimiyyətini hazır formada aldıq, onu bizə boşqabda gatirdilər".

1920-ci il aprelin 29-da San-Remo konfransında iştirak etmiş Azərbaycan nümayəndələri hökumətin devrilməsi xəbərini alan kimi müttəfiq dövlətlərin Ali Şurasına və digar safirliklərə suveren Azərbaycan dövlətinin Sovet Rusiyasının silahlı qüvvələri tərəfindən işgal olunduğu haqqında nota təqdim etdilər. Lakin, Antanta ölkələri Azərbaycanın bolşeviklər tərəfindən işgal ediləsini süknətla qarşılıqlılar. Beləliklə, Müstəqilliyi Versal Ali Şurası və digar dövlətlər tərəfindən tanımış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı aprel işğalı ilə sona çatdı.

On böyük xəyanət və qəsd Azərbaycan ərazisinə edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qanlı döyüslərdən gözəldiyi kimi qoruduğu, Paris Sülh konfransının tamidi 114 min kvadrat kilometr ərazimiz bolşevik istilası və qəsdi nticəsində 86 km<sup>2</sup> endirildi. Ermeni qəşbəkləri havadalarlarının təhrik və köməyi ilə Qarabağda, Ermenistan həmsərhəd rayonlarında qanlı əməllərini bər Gün da davam etdirirlər. Azərbaycan ərazisinin 20 faizi erməni təcavüzkarları tərəfindən işğal olunmuş və bir milyondan çox əhalisi qaçqın, köçküñ vəziyyətində düşməndür. Biz 100 il bundan əvvəlki tariximiz i sənki yenidən yaşayıraq. Tarixin ibrat darslarını unutmaq, sadəcə olaraq bağışlanılmazdır. Bunu ham bilməlidir.

Beləliklə, aprel istilası xərici qüvvənin "ildırım sürətli öldürürücü" yürüşü nticəsində hayata keçdi. Daxili səbəblər isə (hökumət böhərəni, Qarabağ konflikti, silahlı əsyana hazırlıqla yerli kommunistlərin faal iştiraki, Türkiyə hərbi qulluqçularının köməyi) Qırımızı Ordunun ölkəni istila etməsini yalnız asanlaşdırıldı.

Cümhuriyyətin yaradılması, uğursuzluğuna baxmayaraq onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının tarixi təleyində çox müüm hadisə idi. O, qisa müddətdə öz parlamenti, hökuməti, ordusunu və pul vahidi olan demokratik respublikaya çevrildi. Azərbaycan Cümhuriyyəti demokratik respublika kimi bəqrararlaşırdı. Azərbaycanda milli, dini, siyasi, sinfi mənsubiyatına görə fərqli qoyulmadan vətəndaşların hüquq və azadlıqları təmin edilmişdi. Bu, XX əsrin əvvəllərində yalnız monarxiya hərbi-feodal rejimlərinin hökm sürdürüyü Şərqdə

tarixi fenomen idi. Çünkü, ilk dəfə Azərbaycanda vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitardövlət qurulmuşdu.

İlk Cümhuriyyətin yaradıcılarından biri M.Ə.Rəsulzadə yazırıdı: "Azərbaycan Cümhuriyyətinin asas idarəsi bütün vətəndaşların barəbar hüquqda yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtəşəm şəxs, Azətəndə olduğu üçün hüquq saxlanılır. Xoşbəxt hayatın ancaq hürriyyətə hasil olacağını bildiyi üçün Azərbaycan Cümhuriyyəti hökuməti ona izn veriləsini istəmədi. Burada söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı yüksək dərəcəyə çatmışdı. İ.V.Stalinin: "Bu bir il yarılm hakimiyətinə ərzində xalq na vera bildiniz?" sualına M.Ə.Rəsulzadə vüqarla demişdi: "Çox şey verə bilmədik, lakin milli azadlığın nə demək olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırıq. Yüz illik əsərət dörsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanındı. Bir kərə yüksələn bayraq bir dəha enməz".

Azərbaycan xalqının öz ruhundan doğan milli azadlıq hərəkatının yekunu kimi yaranan Azərbaycan Cümhuriyyəti xalq hakimiyətinin respublika formasını ümumbaşarı tərəqqinin həm Qərb, həm də Şərqi meyllərini özündə birləşdirdi. M.Ə.Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində yazmışdı: "Millət məclisi, məməkətin bütün sı-nif və millətlərinə təməl edib, dövlətin təməmən taleyiñə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsərə yapılmaz, heç bir mü-haribə başlanmaz, heç bir barışqı bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə də yox idi. Parlamenti hakimi-mütləq idi. Burada Avropa tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu".

Azərbaycan Xalq Cümhuriyyəti ölkədəki bütün siyasi partiyalari, milli azählərləri və az-çox əhəmiyyəti olan ictimai təşkilatları öz strukturunda təmsil asasındaquran və məhz bununla da demokratik prinsipləri həyata keçirən bir siyasi qurum idi. O, milli şürə və demokratik hərəkatın inkişafında on yüksək nöqtə olmuş, hər işdə Azərbaycannı və Azərbaycan xalqının bütövlüyü qayosunu, xalq mənafəsinin alılıyini əsas meyar tutmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyinin tarixində böyük iz qoymuş, Azərbaycanın gələcəkdə müstəqil olma- si üçün mühüm təməl hazırlamışdır. Cümhuriyyətin süqtundan sonra M.Ə.Rəsulzadə üçranglı milli bayraqımızın hər bir naslin ruhunda, qəlbində qorunub saxlanılacağına inanırdı. Azərbaycanı yenidən müstəqilliyyət qovuşdurmaq ehtirası ilə yaşayanlar bu inamdan güclərdir “bir kərə yüksələn bayraq bir daha emrəz” haqqıqtını bu gün bir daha təsdiq etdilər. 1991-ci ildə yenidən öz müstəqilliyyini, milli dövlətçilik ənanələrini bərpa edərək Azərbaycan Respublikası AXC-nin bütün sahələrdə topladığı böyük tarixi tacirübəni bu gün də davam etdirir və dönmədən həyata keçirir. Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik irlərini yüksək qiymətləndirdən Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyyinin 10-cu illiyinə həsr olunmuş təntənəli mərasimdə demisidir: “Biz bu gün Azərbaycanın dövlət müstəqilliyi aktı haqqında danişkarən, mütləq qeyd etməliyik ki, həmin müstəqillilik aktı Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin barəsidir. Bəli, biz onların varislik. Onların işinən davamçısıdıq – ancaq yeni şəraitda, yeni bir tarixi zamanda. Bu gün biz müstəqilliyyimizin onuncu ildönümünü qeyd edərkən böyük ifixar hissi ilə deyə bilərik ki, on illik bu müstəqilliğin Azərbaycan xalqının müstəqilliğin arzusuna ilə yaşayan vətənpərvər insanların, 1918-ci ildə Məmmədəmin Rəsulzadə, Əlimərdən bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərafımızdən, bugünkü nəsillər tərəfindən yüksəlmış böyük bir abidədir. Əgor Xalq Cümhuriyyəti 1920-ci ildə, o vaxtkı tarixi şəraitdə yaşaya bilmədi, indi Azərbaycan müstəqil dövlət olaraq, on il yaşayıb, bundan sonra da yaşayacaq və müstəqilliğə əbdi olacaq, daimi olacaqdır”.


Müasir Azərbaycan Respublikası bu il yüzülliyini qeyd etdiyi- misi Azərbaycan Xalq Cümhuriyyətinin həqiqətən varisidir.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

1. Əliyev H.Ə. “31 mart Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı. 26 mart 1998-ci il.
2. Azərbaycan tarixi, V cild. Bakı, 2001.
3. Azərbaycan tarixi, XIX-XXI əsrin əvvəli. Bakı, 2010.
4. Azərbaycan Xalq Cümhuriyyətinin 82-ci ildöñümüne həsr olunmuş Respublika elmi konfransının materialları. Bakı, 2000.
5. Aziz Boran. Mart faciasından Hocaliya. Azərbaycanda ermənilərin türk soykırımı. İstanbul, 2013.
6. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 1992.
7. Bayramov Q.M. Azərbaycan Xalq Cümhuriyyəti. BDU-nun Xəbərləri. Humanitar elmlər seriyası. B., № 2, 1998.
8. Bayramov Q.M. Azərbaycan parlamenti. «Azərbaycan məktəbi», № 1, 1998.
9. Balayev A. Azərbaycan milli-demokratik hərəkatı. 1917-1920-ci illər. Bakı, 1990.
10. Bünyadov Z. Azərbaycan parlamentinin son saatları. B., 1992.
11. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920). Bakı, 1993.
12. İbrahimova A.Z. Azərbaycanda içtimai-siyasi qüvvələrin müba- rizəsi (1917-1918-ci illər). Bakı, 2010.
13. İbrahimli X. Azərbaycanın siyasi mühacirəti. Bakı, 1996.
14. İsgəndərov A. 1918-ci il mart qırğınından tarixləşmiş. Bakı, 1997.
15. İsgəndərov A. Şəhənuman bolşevik rejimi və Azərbaycan xalqına qarşı mart soyqırımları. Beynəlxalq elmi sessiyanın materialları. Bakı, 2003.
16. Yaqublu N. Azərbaycan milli mücadiləsi və M.Ə.Rəsulzadə. Bakı, 2001.
17. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı, 1997.
18. Mahmudov Y.M. Azərbaycanın dövlətçilik tarixindən. “Dirçəliş-XXI əsr”. № 47-52, 2002.
19. Məmmədəzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992.
20. Musayev İ.M. Şimali Azərbaycanda içtimai-siyasi vəziyyət (1917-1920). Bakı, 1992.

- 21.Nəzirli Ş. Arxivlərin sırrı açılır. Bakı, 1999.
22. Nəcəfov B. Azərbaycan Demokratik Respublikası. Bakı, 1991.
23. Nəsibzadə N. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyaseti. Bakı, 1997.
24. Nəsibzadə H. Azərbaycan Demokratik Respublikası. B., 2005.
25. Süleymanov M. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 1999.
- 26.Pasayev A. Cümhuriyyət parlamentinə gedən yol. B., 2005.
- 27.Pasayev A. Zaqqafqaziya Seyminin müsləmən fraksiyası və Azərbaycan milli şurası iclasının protokolları. B., 2006.
- 28.Qafarov V. Türkiye-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922). B., 2011.
- 29.Rasulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. B., 1990.
- 30.Rasulzadə M.Ə. Çağdaş Azərbaycan tarixi. B., 1991.
- 31.Rasulzadə M.Ə. Bolşeviklərin Şərqi siyasi. Bakı, 1994.
- 32.Rasulzadə M.Ə. Əsrləri. IV c., 1917 – aprel 1918. B., 2013.
- 33.Süleymanov M. Azərbaycan ordusu. B., 1998.
- 34.Vəkilov R.Ə. Azərbaycan Respublikasının yaranma tarixi. B., 1998.
- 35.1918 Azərbaycanlılara yaşılan katliamlar fotoqraf və belgelerde. B., 2012.

## AZƏRBAYCAN XALQ CÜMHÜRİYYƏTİ (1918-1920-ci illər)



**H.Q.Qəniyev, E.B.Talışinski**

**AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ**  
**(28 may 1918-ci il – 27 aprel 1920-ci il)**

***100 il***

Bakı - Mütərcim - 2018

---

Çapa imzalanib: 19.05.2018.

Format: 60x84 1/16. Qarnitur: Times.  
Həcmi: 5 ç.v. Tiraj: 100. Sifariş № 137.



TƏRCÜMƏ  
VƏ NƏŞRİYYAT-POLİQRAFIYA MƏRKƏZİ

Az 1014, Bakı, Rasul Rza küç, 125/139b  
Tel./faks 596 21 44; (055) 715 63 99  
e-mail: [mutercim@mail.ru](mailto:mutercim@mail.ru)  
[www.mutercim.az](http://www.mutercim.az)

Az f 303999

